

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2026-cı il
“ 21 ” sentyabr tarixli
308 nömrəli Qərarı ilə
yeni redaksiyada verilmişdir.

Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı

Adları	Bölmə	Köməkçi bölmə	Paraqraf
1	2	3	4
Ümumi dövlət xidmətləri	1	0	0
Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, maliyyə və fiskal işlər, xarici əlaqələr	1	1	0
Qanunvericilik orqanlarının fəaliyyəti	1	1	1
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti	1	1	2
Mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti	1	1	3
Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti	1	1	4
Yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının fəaliyyəti	1	1	5
Maliyyə və fiskal işlər	1	1	6
Xarici əlaqələr	1	1	7
Digər mərkəzi təşkilatların fəaliyyəti	1	1	8
Xarici yardımlar	1	2	0
Xarici ölkələrə yardımlar	1	2	1
Beynəlxalq təşkilatlara yardımlar	1	2	2
Xarici ölkələrə kreditlər	1	2	3
Ümumi xidmətlər	1	3	0
Statistika tədbirləri	1	3	1
Digər ümumi xidmətlər	1	3	2
Fundamental elm	1	4	0
Ümumi dövlət xidmətləri üzrə elmi tədqiqat və inkişaf	1	5	0
Ümumi dövlət xidmətləri üzrə digər tədbirlər	1	6	0
Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi	1	6	1

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi	1	6	2
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin keçirilməsi	1	6	3
Azərbaycan Respublikasının bələdiyyə orqanlarına seçkilərin keçirilməsi	1	6	4
Ümumxalq səsverməsinin (referendumunun) keçirilməsi	1	6	5
Digər seçki tədbirləri	1	6	6
Ümumi dövlət xidmətləri üzrə digər tədbirlər	1	6	7
Dövlət borcu üzrə əməliyyatlar	1	7	0
Daxili borc	1	7	1
Xarici borc	1	7	2
Büdcələrarası transfertlər	1	8	0
Naxçıvan Muxtar Respublikasının büdcəsi	1	8	1
Yerli (bələdiyyə) büdcələr	1	8	2
Büdcələrarası digər transfertlər	1	8	3
Müdafiə	2	0	0
Hərbi müdafiə	2	1	0
Ordu	2	1	1
Sərhəd xidməti	2	1	2
Xarici dövlətlərə hərbi yardım	2	2	0
Müdafiə sahəsində elmi tədqiqat və inkişaf	2	4	0
Müdafiə sahəsinə aid edilən digər fəaliyyət	2	5	0
İctimai asayiş və təhlükəsizlik	3	0	0
Hüquq mühafizə və təhlükəsizlik xidmətləri	3	1	0
Təhlükəsizlik xidmətləri	3	1	1
Polis xidmətləri	3	1	2
Digər hüquq mühafizə və təhlükəsizlik xidmətləri	3	1	3
Məhkəmə hakimiyyəti və prokurorluq	3	2	0
Məhkəmə orqanları	3	2	1
Məhkəmə qərarlarının icrası	3	2	2
Hüquqi yardım	3	2	3
Prokurorluq	3	2	4
Penitensiar və probasiya xidmətləri	3	3	0
Penitensiar xidmətlər	3	3	1
Probasiya xidmətləri	3	3	2
İctimai asayiş və təhlükəsizlik sahələrində elmi tədqiqat və inkişaf	3	5	0
İctimai asayiş və təhlükəsizlik sahələrinə aid edilən digər fəaliyyət	3	6	0

İqtisadi fəaliyyət	4	0	0
Ümumi iqtisadi, kommersiya və əmək fəaliyyəti	4	1	0
İqtisadi və kommersiya fəaliyyəti	4	1	1
Əmək fəaliyyəti	4	1	2
Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq	4	2	0
Kənd təsərrüfatı tədbirləri	4	2	1
Baytarlıq	4	2	2
Meliorasiya	4	2	3
Balıqçılıq	4	2	4
Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq üzrə digər müəssisə və tədbirlər	4	2	5
Yanacaq və enerji kompleksi	4	3	0
Neft və təbii qaz	4	3	1
Digər yanacaq növləri	4	3	2
Elektrik enerjisi	4	3	3
Digər enerji mənbələri	4	3	4
Faydalı qazıntılar, geodeziya, sənaye, tikinti və şəhərsalma	4	4	0
Faydalı qazıntılar	4	4	1
Geodeziya	4	4	2
Sənaye	4	4	3
Tikinti	4	4	4
Şəhərsalma və xəritəçəkmə	4	4	5
Nəqliyyat	4	5	0
Avtomobil yolları və avtomobil nəqliyyatı	4	5	1
Su nəqliyyatı	4	5	2
Dəmir yolu nəqliyyatı	4	5	3
Hava nəqliyyatı	4	5	4
Boru kəməri və digər nəqliyyat növləri	4	5	5
Rabitə, informasiya və rəqəmsal texnologiyalar	4	6	0
Digər sənaye sahələri	4	7	0
Topdan və pərakəndə ticarət fəaliyyəti, saxlanma və anbar xidmətləri	4	7	1
İləşə sahəsində fəaliyyət	4	7	2
Turizm	4	7	3
İqtisadi fəaliyyət sahələri üzrə elmi tədqiqat və inkişaf	4	8	0
Ümumi iqtisadi, kommersiya və əmək fəaliyyəti sahələri üzrə elmi tədqiqat və inkişaf	4	8	1

Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq sahələri üzrə elmi tədqiqat və inkişaf	4	8	2
Yanacaq və enerji kompleksi sahələri üzrə elmi tədqiqat və inkişaf	4	8	3
Faydalı qazıntılar, geodeziya, sənaye, tikinti və şəhərsalma sahələri üzrə elmi tədqiqat və inkişaf	4	8	4
Nəqliyyat sahəsi üzrə elmi tədqiqat və inkişaf	4	8	5
Rabitə, informasiya və rəqəmsal texnologiyalar sahəsi üzrə elmi tədqiqat və inkişaf	4	8	6
Digər iqtisadi fəaliyyət sahələri üzrə elmi tədqiqat və inkişaf	4	8	7
İqtisadi fəaliyyətlə bağlı digər xidmətlər	4	9	0
Dövlət əsaslı vəsait qoyuluşu	4	9	1
Dövlət əmlakının özəlləşdirməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması	4	9	2
Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər	4	9	3
İqtisadi fəaliyyətlə bağlı digər xidmətlər	4	9	4
Ətraf mühitin mühafizəsi	5	0	0
Ərazilərin təmizlənməsi və tullantıların idarə edilməsi	5	1	0
Ərazilərin təmizlənməsi	5	1	1
Tullantıların idarə edilməsi	5	1	2
Çirkab suların yığılması və təmizlənməsi	5	2	0
Ətraf mühitin və təbiətin mühafizəsi	5	3	0
Torpaq və yerquruluşu	5	3	1
Ətraf mühitin çirklənməsi ilə mübarizə	5	3	2
Bioloji zənginliyin və landşaftın mühafizəsi	5	4	0
Yaşıllaşdırma	5	4	1
Bioloji zənginliyin və landşaftın mühafizəsi üzrə digər tədbirlər	5	4	2
Meşə təsərrüfatı	5	5	0
Ovçuluq	5	6	0
Ətraf mühitin mühafizəsi üzrə elmi tədqiqat və inkişaf	5	7	0
Ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər	5	8	0
Hidrometeorologiya tədbirləri	5	8	1
Ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər	5	8	2
Mənzil və kommunal təsərrüfatı	6	0	0
Mənzil təsərrüfatı	6	1	0
Mənzil təsərrüfatı xidmətləri	6	1	1
Lift təsərrüfatı	6	1	2

Kommunal təsərrüfatı	6	2	0
Kommunal xidmətləri	6	2	1
İstilik	6	2	2
Su təsərrüfatı	6	3	0
İşıqlandırma	6	4	0
Mənzil və kommunal təsərrüfatı sahələrində elmi tədqiqat və inkişaf	6	5	0
Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər	6	6	0
Səhiyyə	7	0	0
Poliklinika və ambulatoriya	7	1	0
Ümumi təyinatlı tibbi xidmət	7	1	1
Xüsusiləşdirilmiş tibbi xidmət	7	1	2
Stomatoloji xidmət	7	1	3
Təcili və təxirəsalınmaz tibbi yardım	7	1	4
Xəstəxana	7	2	0
Ümumi təyinatlı xəstəxana	7	2	1
Xüsusiləşdirilmiş xəstəxana	7	2	2
Tibb mərkəzi	7	2	3
Bərpa-müalicə sanatoriyası	7	2	4
İctimai səhiyyə xidmətləri	7	3	0
Profilaktika tədbirləri	7	3	1
Qanköçürmə	7	3	2
Sanitar-epidemioloji xidmətlər	7	3	3
Səhiyyə sahəsində elmi tədqiqat və inkişaf	7	5	0
Səhiyyə sahəsində digər xidmətlər	7	6	0
Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətləri və bu qəbildən olan digər sahələr	8	0	0
Bədən tərbiyəsi və gənclər siyasəti	8	1	0
Bədən tərbiyəsi və idmanın təşkili	8	1	1
Gənclər siyasəti	8	1	2
Mədəniyyət sahəsində fəaliyyət	8	2	0
Kitabxana	8	2	1
Muzey və sərgi	8	2	2
Mədəniyyət sarayları, mərkəzləri, evləri və klubları	8	2	3
Teatr və musiqi kollektivi	8	2	4
Televiziya, radio və nəşriyyat	8	3	0
Televiziya və radio	8	3	1
Nəşriyyat	8	3	2
Yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər	8	4	0
Yaradıcı ittifaq və cəmiyyət	8	4	1

Dini tədbirlər	8	4	2
Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətləri və bu qəbildən olan sahələr üzrə elmi tədqiqat və inkişaf	8	5	0
Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətlərində və bu qəbildən olan sahələrdə digər müəssisə və tədbirlər	8	6	0
Təhsil	9	0	0
Məktəbəqədər təhsil	9	1	0
Ümumi təhsil	9	2	0
İbtidai təhsil	9	2	1
Ümumi orta təhsil	9	2	2
Tam orta təhsil	9	2	3
İnternat tipli ümumi təhsil müəssisələri və xüsusi ümumtəhsil məktəbləri	9	2	4
Peşə və orta ixtisas təhsili	9	3	0
Peşə təhsili	9	3	1
Orta ixtisas təhsili	9	3	2
Ali təhsil	9	4	0
Əlavə təhsil	9	5	0
Təhsil sahəsində elmi tədqiqat və inkişaf	9	7	0
Təhsil sahəsində digər müəssisə və tədbirlər	9	8	0
Məktəbdənkənar təhsil müəssisələri	9	8	1
Mərkəzləşdirilmiş mühasibatlıqlar və təsərrüfat qrupları	9	8	2
Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər	9	8	3
Sosial müdafiə	10	0	0
Xəstəlikləri və əlilliyi olan şəxslərlə bağlı tədbirlər	10	1	0
Xəstəliklər	10	1	1
Əlilliyi olan şəxslərlə bağlı tədbirlər	10	1	2
Yaşa görə	10	2	0
Yaşa görə ödənişlər	10	2	1
Ahıl yaşlı insanlar üçün sosial müdafiə tədbirləri	10	2	2
Ailə başçısını itirməyə görə	10	3	0
Ailə və uşaqların sosial müdafiəsi və uşaq evləri	10	4	0
Ailə və uşaqların sosial müdafiəsi	10	4	1
Uşaq evləri	10	4	2
İşsizlik	10	5	0
Ev təsərrüfatları	10	6	0
Sosial məhrumiyyətlə bağlı tədbirlər	10	7	0

Sosial müdafiə sahəsi üzrə elmi tədqiqat və inkişaf	10	8	0
Sosial müdafiə sahəsi üzrə digər müəssisə və tədbirlər	10	9	0
Əlilliyi olan şəxslərlə bağlı reabilitasiya və sosial xidmətlər	10	9	1
Sosial müdafiə sahəsi üzrə digər müəssisə və tədbirlər	10	9	2
Əsas bölmələrə aid edilməyən xidmətlər	11	0	0
Ehtiyat fondları	11	1	0
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu	11	1	1
Dövlət büdcəsinin ehtiyat fondu	11	1	2
Digər ehtiyat fondları	11	1	3
Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət	11	2	0

Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə

Büdcə xərclərinin funksional təsnifatı büdcə sistemində daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşmasından ibarətdir. Funksional təsnifat bölmə, köməkçi bölmə və paragraf səviyyəsində nəzərdə tutulmaqla, birinci rəqəmi bölməni, ikinci rəqəmi köməkçi bölməni, üçüncü rəqəmi isə paragrafı göstərir.

Funksional təsnifatın bölmə, köməkçi bölmə və paraqrafları

1.0.0. “Ümumi dövlət xidmətləri” bölməsi “1.1.0. Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, maliyyə və fiskal işlər, xarici əlaqələr”, “1.2.0. Xarici yardımlar”, “1.3.0. Ümumi xidmətlər”, “1.4.0. Fundamental elm”, “1.5.0. Ümumi dövlət xidmətləri üzrə elmi tədqiqat və inkişaf”, “1.6.0. Ümumi dövlət xidmətləri üzrə digər tədbirlər”, “1.7.0. Dövlət borcu üzrə əməliyyatlar” və “1.8.0. Büdcələrarası transfertlər” köməkçi bölmələrindən ibarətdir.

1.1.0. “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, maliyyə və fiskal işlər, xarici əlaqələr” köməkçi bölməsi “1.1.1. Qanunvericilik orqanlarının fəaliyyəti”, “1.1.2. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti”, “1.1.3. Mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti”, “1.1.4. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti”, “1.1.5. Yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının fəaliyyəti”, “1.1.6. Maliyyə və fiskal işlər”, “1.1.7. Xarici əlaqələr” və “1.1.8. Digər mərkəzi təşkilatların fəaliyyəti” paraqraflarından ibarətdir.

1.1.1. “Qanunvericilik orqanlarının fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanması xərcləri daxildir.

1.1.2. “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və onun strukturuna daxil olan dövlət büdcəsindən maliyyələşdirilən tabeli qurumlarının, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən və icra səlahiyyətlərini həyata keçirən digər orqanlarının saxlanması xərcləri daxildir.

1.1.3. “Mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti” paraqrafına mərkəzi icra hakimiyyəti orqanlarının, onların yanında yaradılan dövlət xidmətlərinin və dövlət agentliklərinin saxlanması və həmin orqanlar tərəfindən göstərilən xidmətlər üzrə xərclər daxildir. Həmçinin, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən öz sahələrindəki vəziyyət haqqında məlumatların yığılması, onların yoxlanılması, idarə olunması və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir.

1.1.4. “Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti” paraqrafına yerli icra hakimiyyəti orqanlarının və onların müstəqil idarə və şöbələrinin, icra hakimiyyəti başçısının yanında yaradılan orqanlarının saxlanması xərcləri daxildir.

1.1.5. “Yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının fəaliyyəti” paraqrafına yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və onların müstəqil idarə və şöbələrinin saxlanması xərcləri daxildir.

1.1.6. “Maliyyə və fiskal işlər” paraqrafına valyutalararası mübadilənin həyata keçirilməsi, habelə ödəniş sistemlərindən istifadəyə görə xidmət haqlarının ödənilməsi və bu qəbildən olan maliyyə və fiskal fəaliyyətlə və xidmətlərlə bağlı xərclər daxildir.

1.1.7. “Xarici əlaqələr” paraqrafına Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara üzvlük haqqı, tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə maliyyə öhdəlikləri, beynəlxalq maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının, həmçinin mədəniyyət mərkəzlərinin saxlanması, investisiya cəlb edilişinin artırılması məqsədilə kredit reytinginin müəyyən olunması, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən ölkə daxilində və xaricində beynəlxalq səviyyəli tədbirlərin (forum, konfrans, seminar, simpozium, sərgi, yarmarka və s.) təşkili, xaricdə tanıtılma fəaliyyəti və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər daxildir.

1.1.8. “Digər mərkəzi təşkilatların fəaliyyəti” paraqrafına digər mərkəzi təşkilatların saxlanması və həmin təşkilatlar tərəfindən göstərilən xidmətlər üzrə xərclər daxildir. Həmçinin, digər təşkilatlar tərəfindən öz sahələrindəki vəziyyət haqqında məlumatların yığılması, onların yoxlanılması, idarə edilməsi və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir. Bu təşkilatlara Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikası Media və Yayım Şurası və bu qəbildən olan digər mərkəzi təşkilatlar aiddir.

1.2.0. “Xarici yardımlar” köməkçi bölməsinə ölkələrə, beynəlxalq təşkilatlara iqtisadi və texniki yardımla bağlı xərclər daxildir. Bu köməkçi bölmə “1.2.1. Xarici ölkələrə yardımlar”, “1.2.2. Beynəlxalq təşkilatlara yardımlar” və “1.2.3. Xarici ölkələrə kreditlər” paraqraflarından ibarətdir.

1.2.1. “Xarici ölkələrə yardımlar” paraqrafına xarici ölkələr üçün texniki yardım proqramlarının həyata keçirilməsi ilə bağlı xərclər, həmçinin xarici ölkələrə götürülmüş öhdəliklər üzrə və ya könüllü qaydada əvəzsiz verilən maliyyə və natura formasında olan yardımlar daxildir.

1.2.2. “Beynəlxalq təşkilatlara yardımlar” paraqrafına beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilən yardımlar, o cümlədən beynəlxalq təşkilatlara və bu təşkilatlar tərəfindən yaradılmış inkişaf fondlarına, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər üzrə və ya könüllü şəkildə əvəzsiz verilən birdəfəlik maliyyə və natura formasında olan yardımlar daxildir.

1.2.3. “Xarici ölkələrə kreditlər” paraqrafına xarici ölkələrə verilmiş kreditlərlə bağlı xərclər daxildir.

1.3.0. “Ümumi xidmətlər” köməkçi bölməsinə konkret funksiyaya aid olmayan və müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilməsi və statistika tədbirləri ilə bağlı

xərclər daxildir. Bu köməkçi bölmə “1.3.1. Statistika tədbirləri” və “1.3.2. Digər ümumi xidmətlər” paraqraflarından ibarətdir.

1.3.1. “Statistika tədbirləri” paraqrafına Milli hesablar sisteminin təkmilləşdirilməsi, iqtisadi-statistik təsnifat sisteminin inkişaf etdirilməsi, müşahidələrin və statistik göstəricilərin metodologiyalarının və vahid informasiya sisteminin inkişafı, Azərbaycan Respublikasında siyahıyaalınma tədbirlərinin hazırlanması və keçirilməsi ilə bağlı xərclər daxildir.

1.3.2. “Digər ümumi xidmətlər” paraqrafına digər ümumi xidmətlərin idarə edilməsi və həyata keçirilməsi, o cümlədən dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin saxlanılması və fəaliyyəti ilə bağlı xərclər daxildir.

1.4.0. “Fundamental elm” köməkçi bölməsinə fundamental elmi tədqiqatlarla məşğul olan elmi müəssisə və təşkilatlara rəhbərlik, onların idarə olunması və saxlanılması, qeyri-dövlət elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardımla bağlı xərclər daxildir.

1.5.0. “Ümumi dövlət xidmətləri üzrə elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə konkret fundamental elm funksiyasına aid edilməyən elmi müəssisə və təşkilatların saxlanılması, idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi ilə bağlı xərclər, elmi tədqiqatlar və praktiki təcrübə nəticəsində əldə olunmuş biliklərin istifadəsi ilə bağlı yeni materialların alınması, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı xərclər, qeyri-dövlət elmi tədqiqat müəssisə və təşkilatları tərəfindən həyata keçirilən ümumi təyinatlı dövlət xidmətləri ilə əlaqədar tətbiqi və təcrübi tədqiqatlara yardımların verilməsi xərcləri daxildir.

1.6.0. “Ümumi dövlət xidmətləri üzrə digər tədbirlər” köməkçi bölməsi “1.6.1. Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi”, “1.6.2. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi”, “1.6.3. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin keçirilməsi”, “1.6.4. Azərbaycan Respublikasının bələdiyyə orqanlarına seçkilərin keçirilməsi”, 1.6.5. Ümumxalq səsverməsinin (referendumunun) keçirilməsi”, “1.6.6. Digər seçki tədbirləri” və “1.6.7. “Ümumi dövlət xidmətləri üzrə digər tədbirlər” paraqraflarından ibarətdir.

1.6.1. “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi” paraqrafına Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili və keçirilməsi ilə bağlı xərclər daxildir.

1.6.2. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi” paraqrafına ölkədə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təşkili və keçirilməsi ilə bağlı xərclər daxildir.

1.6.3. “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin keçirilməsi” paraqrafına Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərinin təşkili və keçirilməsi ilə bağlı xərclər daxildir.

1.6.4. “Azərbaycan Respublikasının bələdiyyə orqanlarına seçkilərin keçirilməsi” paraqrafına ölkədə Azərbaycan Respublikasının bələdiyyə orqanlarına seçkilərin təşkili və keçirilməsi ilə bağlı xərclər daxildir.

1.6.5. “Ümumxalq səsverməsinin (referendumunun) keçirilməsi” paraqrafına ümumxalq səsverməsinin (referendumunun) təşkili və keçirilməsi ilə bağlı xərclər daxildir.

1.6.6. “Digər seçki tədbirləri” paraqrafına seçici siyahılarının dəqiqləşdirilməsi işinin aparılması və dairə seçki komissiyalarının fəaliyyətinin təşkili və saxlanması ilə bağlı xərclər daxildir.

1.6.7. “Ümumi dövlət xidmətləri üzrə digər tədbirlər” paraqrafına 1.1.0–1.5.0-ci köməkçi bölmələrində nəzərdə tutulmayan və mahiyyət etibarilə ümumi dövlət xidmətləri hesab edilən digər müəssisə və tədbirlərin xərcləri daxildir.

1.7.0. “Dövlət borcu üzrə əməliyyatlar” köməkçi bölməsinə xarici ölkələrdən, beynəlxalq və yerli maliyyə-kredit təşkilatlarından alınmış borcların, habelə beynəlxalq və daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarının yerləşdirilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “1.7.1. Daxili borc” və “1.7.2. Xarici borc” paraqraflarından ibarətdir.

1.7.1. “Daxili borc” paraqrafına daxili borclar, o cümlədən daxili kreditlər və daxili maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları ilə bağlı xərclər daxildir.

1.7.2. “Xarici borc” paraqrafına xarici borclar, o cümlədən xarici ölkələrdən və beynəlxalq maliyyə-kredit təşkilatlarından alınmış kreditlər və beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları ilə bağlı xərclər daxildir.

1.8.0 “Büdcələrarası transfertlər” köməkçi bölməsinə büdcələr arasında (Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli (bələdiyyə) büdcələri, büdcələrarası) ümumi xarakter daşıyan və konkret funksiyaya aid edilməyən transfertlərlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “1.8.1. Naxçıvan Muxtar Respublikasının büdcəsi”, “1.8.2. Yerli (bələdiyyə) büdcələr” və “1.8.3. Büdcələrarası digər transfertlər” paraqraflarından ibarətdir.

1.8.1. “Naxçıvan Muxtar Respublikasının büdcəsi” paraqrafına Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir.

1.8.2. “Yerli (bələdiyyə) büdcələr” paraqrafına yerli (bələdiyyə) büdcələrə dövlət büdcəsindən ayrılan maliyyə yardımı ilə bağlı xərclər daxildir.

1.8.3. “Büdcələrarası digər transfertlər” paraqrafına dövlət büdcəsinin yerli xərclərinin gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsait, həmçinin ümumi xarakter daşıyan və konkret funksiyaya aid edilməyən transfertlərlə bağlı xərclər daxildir.

2.0.0. “Müdafiə” bölməsi “2.1.0. Hərbi müdafiə”, “2.2.0. Xarici dövlətlərə hərbi yardım”, “2.4.0. Müdafiə sahəsində elmi tədqiqat və inkişaf” və “2.5.0. Müdafiə sahəsinə aid edilən digər fəaliyyət” köməkçi bölmələrindən ibarətdir.

2.1.0. “Hərbi müdafiə” köməkçi bölməsi “2.1.1. Ordu” və “2.1.2. Sərhəd xidməti” paraqraflarından ibarətdir.

2.1.1. “Ordu” paraqrafına Azərbaycan Ordusunun, o cümlədən quru qoşunlarının, hərbi dəniz qüvvələrinin, hərbi hava və hava hücumlarından müdafiə qüvvələrinin, ərazi müdafiə qüvvələrinin, digər xüsusi qüvvələrin, hissələrin və müəssisələrin, xaricdə olan hərbi attaşelərin saxlanması və fəaliyyəti, eləcə də səfərbərlik və hərbi çağırışla bağlı xərclər daxildir.

2.1.2. “Sərhəd xidməti” paraqrafına sərhəd xidmətinin, o cümlədən sərhəd qoşunlarının, sərhəd nəzarətinin, sahil mühafizəsinin, digər xüsusi qüvvələrin, hissələrin və müəssisələrin saxlanması və fəaliyyəti ilə bağlı xərclər daxildir.

2.2.0. “Xarici dövlətlərə hərbi yardım” köməkçi bölməsinə hərbi yardım məsələlərinə rəhbərlik və xarici dövlətlərin hökumətləri yanında akkreditə olunmuş və ya beynəlxalq hərbi təşkilatlara və ya ittifaqlara verilmiş, hərbi yardım göstərilməsi üzrə xidmətlərin idarə edilməsi, kreditlər (onlara görə tutulan faizlərdən asılı olmayaraq) şəklində hərbi yardım və ya qaytarılmaq şərtlə avadanlıqların borc verilməsi, hərbi kontingentlərin verilməsi də daxil olmaqla, sülhün qorunması üzrə beynəlxalq qüvvələrin saxlanılmasında iştirakla bağlı xərclər daxildir.

2.4.0. “Müdafiə sahəsində elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə müdafiə, sərhəd xidməti ilə əlaqədar elmi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatlara rəhbərlik və onların idarə edilməsi, müdafiə və sərhəd xidməti ilə əlaqədar elmi tədqiqatların və təcrübi işlərin həyata keçirilməsi ilə bağlı xərclər daxildir.

2.5.0. “Müdafiə sahəsinə aid edilən digər fəaliyyət” köməkçi bölməsinə 2.1.0–2.2.0-cı köməkçi bölmələrində nəzərdə tutulmayan və mahiyyət etibarilə müdafiə sahəsi hesab edilən digər müəssisə və tədbirlərin xərcləri, Azərbaycan Respublikası ərazilərinin partlamamış minalardan və hərbi sursatlardan təmizlənməsi ilə bağlı xərclər daxildir.

3.0.0. “İctimai asayiş və təhlükəsizlik” bölməsi “3.1.0. Hüquq mühafizə və təhlükəsizlik xidmətləri”, “3.2.0. Məhkəmə hakimiyyəti və prokurorluq”, “3.3.0. Penitensiar və probasiya xidmətləri”, “3.5.0. İctimai asayiş və təhlükəsizlik sahələrində elmi tədqiqat və inkişaf” və “3.6.0. İctimai asayiş və təhlükəsizlik sahələrinə aid edilən digər fəaliyyət” köməkçi bölmələrindən ibarətdir.

3.1.0. “Hüquq mühafizə və təhlükəsizlik xidmətləri” köməkçi bölməsi “3.1.1. Təhlükəsizlik xidmətləri”, “3.1.2. Polis xidmətləri” və “3.1.3. Digər hüquq mühafizə və təhlükəsizlik xidmətləri” paraqraflarından ibarətdir.

3.1.1. “Təhlükəsizlik xidmətləri” paraqrafına təhlükəsizlik orqanları sisteminin işinin təşkili, idarə edilməsi, saxlanılması tədbirləri üzrə xərclər daxildir.

3.1.2. “Polis xidmətləri” paraqrafına polis orqanlarının saxlanılması, vətəndaşların qeydiyyatı, yol hərəkətinin təşkili, idarə edilməsi, nizamlanması və ona nəzarət, nizami və köməkçi polis qüvvələrinin və digər xüsusi polis qüvvələrinin idarə edilməsi, kriminalistika laboratoriyalarının, aidiyyəti orqanlar üçün kadr hazırlığı proqramlarının idarə edilməsi və onlara yardımların göstərilməsi, habelə konstitusiya quruluşunun, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən daxili qoşunların saxlanması ilə bağlı xərclər daxildir.

3.1.3. “Digər hüquq mühafizə və təhlükəsizlik xidmətləri” paraqrafına gömrük, miqrasiya və digər hüquq mühafizə orqanlarının saxlanması, əhalinin və ərazilərin fəvqəladə hallardan qorunması, fəvqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su hövzələrində insanların və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, dövlət tərəfindən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması, informasiya təhlükəsizliyi ilə bağlı xərclər, habelə digər mühafizə və təhlükəsizlik tədbirləri, mülki müdafiə məsələləri və bununla bağlı xidmətlərə rəhbərlik, müxtəlif şəraitdə hərəkət planlarının işlənilib hazırlanması, mülki idarələrin və əhalinin cəlb edilməsi ilə təlimlərin keçirilməsi, mülki müdafiə qüvvələrinin idarə edilməsi və ya onlara kömək göstərilməsi, yanğınla mübarizə və onun qarşısının alınması üzrə fəaliyyət və bu xidmətə rəhbərlik, nizami və köməkçi

yanğınsöndürmə bölmələrinin (dəstələrinin), yanğınla mübarizə və yanğının qarşısının alınması üzrə digər xidmətlərin idarə edilməsi ilə bağlı xərclər daxildir.

3.2.0. “Məhkəmə hakimiyyəti və prokurorluq” köməkçi bölməsi “3.2.1. Məhkəmə orqanları”, “3.2.2. Məhkəmə qərarlarının icrası”, “3.2.3. Hüquqi yardım” və “3.2.4. Prokurorluq” paraqraflarından ibarətdir.

3.2.1. “Məhkəmə orqanları” paraqrafına məhkəmə orqanlarının saxlanması, kömək göstərilməsi, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılma və şərti mühakimə sistemlərinin idarə edilməsi, mülki və cinayət məhkəmələrinə və məhkəmə sistemində rəhbərlik və idarə edilməsi, tribunalın saxlanması və məhkəmə hakimiyyəti orqanlarında digər tədbirlər üzrə xərclər daxildir.

3.2.2. “Məhkəmə qərarlarının icrası” paraqrafına dövlət və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi), həmçinin qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi, özəlləşdirmənin ləğvi, mülkiyyət hüquqlarının pozulması, habelə dövlət ehtiyacları üçün əmlakın alınması nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin əvəzinin dövlət büdcəsindən ödənilməsinə nəzərdə tutan məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

3.2.3. “Hüquqi yardım” paraqrafına Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər, habelə hakimlərin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin çəkdiyi xərclərin ödənilməsi ilə bağlı xərclər, həmçinin mediasiya xidmətləri və bu qəbildən olan digər xərclər daxildir.

3.2.4. “Prokurorluq” paraqrafına prokurorluq sisteminin işinin təşkili, idarə edilməsi, saxlanması tədbirləri üzrə xərclər daxildir.

3.3.0. “Penitensiar və probasiya xidmətləri” köməkçi bölməsi “3.3.1. Penitensiar xidmətlər” və “3.3.2. Probasiya xidmətləri” paraqraflarından ibarətdir.

3.3.1. “Penitensiar xidmətlər” paraqrafına penitensiar müəssisələrin fəaliyyəti, o cümlədən müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzalarının icrası, müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumların islahı işinin həyata keçirilməsi, həbs edilmiş şəxslərin və məhkumların mühafizəsi, onların müşayiəti, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanması ilə bağlı xərclər daxildir.

3.3.2. “Probasiya xidmətləri” paraqrafına azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi, həmçinin məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirlərlə bağlı xərclər daxildir.

3.5.0. “İctimai asayiş və təhlükəsizlik sahələrində elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə ictimai asayiş, təhlükəsizlik və mülki müdafiə sahələrində elmi tədqiqatlar və təcrübi işləri həyata keçirən müəssisələrə rəhbərlik və onların idarə edilməsi, elmi tədqiqatların və təcrübi işlərin həyata keçirilməsi ilə bağlı xərclər daxildir.

3.6.0. “İctimai asayiş və təhlükəsizlik sahələrinə aid edilən digər fəaliyyət” köməkçi bölməsinə 3.1.0–3.3.0-cü köməkçi bölmələrində nəzərdə tutulmayan və mahiyyət

etibarilə ictimai asayiş və təhlükəsizlik sahələri hesab edilən digər müəssisə və tədbirlərin xərcləri daxildir.

4.0.0. “İqtisadi fəaliyyət” bölməsi “4.1.0. Ümumi iqtisadi, kommersiya və əmək fəaliyyəti”, “4.2.0. Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq”, “4.3.0. Yanacaq və enerji kompleksi”, “4.4.0. Faydalı qazıntılar, geodeziya, sənaye və tikinti”, “4.5.0. Nəqliyyat”, “4.6.0. Rabitə, informasiya və rəqəmsal texnologiyalar sahələri”, “4.7.0. Digər sənaye sahələri”, “4.8.0. İqtisadi fəaliyyət sahələri üzrə elmi tədqiqat və inkişaf” və “4.9.0. İqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər” köməkçi bölmələrindən ibarətdir.

4.1.0. “Ümumi iqtisadi, kommersiya və əmək fəaliyyəti” köməkçi bölməsi “4.1.1. İqtisadi və kommersiya fəaliyyəti” və “4.1.2. Əmək fəaliyyəti” paraqraflarından ibarətdir.

4.1.1. “İqtisadi və kommersiya fəaliyyəti” paraqrafına müxtəlif dövlət idarələri ilə işgüzar dairələr arasında əlaqələrin təmin edilməsi, ümumi idxal və ixrac, əmtəə və qiymətli kağız bazarları, tariflərə və qiymətlərə ümumi nəzarət, ticarətin inkişafına yardımla bağlı ümumi məsələlər, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin və onların aparatlarının saxlanması, inhisarların fəaliyyətinin, ticarətin və bazara daxilolma münasibətlərinin digər məhdudiyyətlərinin və bu kimi digər işlərin tənzimlənməsi və ya onlara kömək göstərilməsi, patentlərin və əmtəə nişanlarının verilməsi, müəllif hüquqları ilə bağlı məsələlər, şirkətlərin qeydiyyatı, standartlar, istehlakçıların hüquqlarının müdafiəsi və bu kimi fəaliyyətlə məşğul olan təşkilatların saxlanması və onlara kömək göstərilməsi, bu siyasətin və proqramların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.

4.1.2. “Əmək fəaliyyəti” paraqrafına insan ehtiyatları sahəsində ümumi siyasətin işlənilib hazırlanması və həyata keçirilməsi, əmək şəraitinin şərtlərinə (iş günün müddəti, əməkhaqqının məbləği, təhlükəsizlik texnikası və bu qəbildən olan digər fəaliyyət) nəzarət və onların tənzimlənməsi, müxtəlif dövlət idarələri və sənaye, sahibkarlar və həmkarlar ittifaqları təşkilatları arasında əlaqələrin təmin edilməsi ilə bağlı xərclər:

- insan ehtiyatlarının idarə olunmasının artırılması, cinsi, irqi, yaş və digər əlamətlərə görə ayrı-seçkiliyin aradan qaldırılması, iqtisadi cəhətdən zəif inkişaf etmiş və ya əlverişsiz vəziyyətdə olan rayonlarda işsizliyin səviyyəsinin aşağı salınması, əhəlinin məşğulluğuna yardım göstərilməsinə, peşə və kvalifikasiya standartının hazırlanması və bu qəbildən olan digər fəaliyyətə yönəldilmiş ümumi proqram və işlərin idarə edilməsi, onlara kömək göstərilməsi, arbitraj və vasitəçilik xidmətlərinin idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər;

- insan ehtiyatlarına aid edilən məsələlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər;

- insan ehtiyatları üzrə siyasətin və proqramların işlənilib hazırlanması və onların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.

4.2.0. “Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq” köməkçi bölməsi “4.2.1. Kənd təsərrüfatı tədbirləri”, “4.2.2. Baytarlıq”, “4.2.3. Meliorasiya”, “4.2.4. Balıqçılıq” və “4.2.5. Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq üzrə digər müəssisə və tədbirlər” paraqraflarından ibarətdir.

4.2.1. “Kənd təsərrüfatı tədbirləri” paraqrafına şumluq torpaqların sahələrinin saxlanması və artırılması, kənd təsərrüfatı istehsalına nəzarət və onun tənzimlənməsi, kənd təsərrüfatı işlərinin aparılması, aqrar islahat və torpaqlarda məskunlaşdırma tədbirləri, kənd təsərrüfatında ziyanvericilərlə mübarizə, toxumun keyfiyyətinin yoxlanması

və sortlara ayrılması xidmətlərinin idarə edilməsi, bitkiçiliyin, heyvandarlığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı məqsədilə subsidiyaların, maliyyə yardımlarının verilməsi və güzəştlərin tətbiqi, habelə bu sahələrin inkişafına digər dəstək tədbirləri, aqrar sahədə sığorta xidmətləri, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili və aqrar sahədə informasiya texnologiyalarının tətbiqi ilə bağlı xərclər daxildir.

4.2.2. “Baytarlıq” paraqrafına baytarlıq idarələrinin və laboratoriyalarının saxlanması, özəl baytarlıq subyektləri tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsi, baytarlıq nəzarəti tədbirlərinin və xidmətlərinin həyata keçirilməsi üçün dərman və preparatların alınmasına, istifadəsinə, dezinfeksiyaya və vaksinasiyaya çəkilən xərclər aid edilir.

4.2.3. “Meliorasiya” paraqrafına meliorasiya tədbirləri, daşqınlarla mübarizə sistemlərinin, süni suvarma (irriqasiya) və drenaj sistemlərinin istismarı və saxlanması ilə bağlı xərclər daxildir.

4.2.4. “Balıqçılıq” paraqrafına balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması, su bioresurslarının artırılması, bərpası və mühafizəsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir.

4.2.5. “Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq üzrə digər müəssisə və tədbirlər” paraqrafına kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşdirilməsi, bitkiçiliyin və heyvandarlığın həvəsləndirilməsi və ya məhdudlaşdırılması tədbirləri, həmçinin 4.2.1–4.2.4-cü paraqraflarında nəzərdə tutulmayan və mahiyyət etibarilə kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq sahəsi hesab edilən digər müəssisə və tədbirlərin xərcləri daxildir.

4.3.0. “Yanacaq və enerji kompleksi” köməkçi bölməsi “4.3.1. Neft və təbii qaz”, “4.3.2. Digər yanacaq növləri”, “4.3.3. Elektrik enerjisi” və “4.3.4. Digər enerji mənbələri” paraqraflarından ibarətdir.

4.3.1. “Neft və təbii qaz” paraqrafına təbii qaz və ya neft emalından alınan maye qaz, həmçinin quyulardan və ya bituminoz mineral mənbələrindən hasil edilən neftin, paylanılan qazın tərkibindən asılı olmayaraq, şəhərdaxili qaz təchizatı şəbəkəsinin idarə edilməsi, neft və təbii qazla əlaqədar xidmətlərə rəhbərlik, neft və qaz ehtiyatlarının saxlanması, kəşfiyyatı, işlənməsi və səmərəli istifadəsi, neft və təbii qazın hasilatı, emalı, bölüşdürülməsi, istifadəsi və nəzarət məsələlərinin tənzimlənməsi, neft və təbii qazla bağlı xidmətlər üzrə ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması, neft hasilatı sahəsinə xam neftin və maye məhsullarının təmizlənməsi sahələrinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.3.2. “Digər yanacaq növləri” paraqrafına spirt, odun, ağac tullantıları, digər yanacaq növlərinin istehsalı və istifadəsi haqqında məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması, enerjinin istehsalı üçün yanacağın bu növlərindən istifadə edilməsinə kömək göstərilməsi, hasilat və zənginləşdirmə üsulundan asılı olmayaraq kömür, qonur kömür və torfun bütün növləri, həmçinin yanacağın bu növlərinin koks və ya qaz kimi digər növlərə çevrilməsi, bərk mineral-yanacaq ehtiyatlarının saxlanması, kəşfiyyatı, işlənməsi və səmərəli istifadəsi, bərk mineral yanacağın

hasilatına, emalına, bölüşdürülməsinə və istifadəsinə nəzarət, bu məsələlərin tənzimlənməsi, bərk mineral yanacağın, nüvə yanacağı ehtiyatlarının saxlanması, kəşfiyyatı, işlənməsi və səmərəli istifadəsi, nüvə yanacağı xammalının hasilatı və emalı, həmçinin nüvə yanacağı elementlərinin istehsalı, bölüşdürülməsi və istifadəsinə nəzarətin tənzimlənməsi, nüvə materiallarının hasilatı və emalı sahələrinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.3.3. “Elektrik enerjisi” paraqrafına elektrik enerjisi növlərinin ehtiyatlarının yaradılması, saxlanması, işlənməsi və səmərəli istifadəsi, elektrik enerjisinin istehsalı, ötürülməsi və bölüşdürülməsi, elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı qeyri-kommersiya sistemlərinin tikintisi və ya istismarı, elektroenergetika ilə bağlı xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması, elektrik enerjisinin istehsalı üçün yaradılmış bəndlərin və digər qurğuların saxlanması xərcləri daxildir.

4.3.4. “Digər enerji mənbələri” paraqrafına energetika sahəsində buxar, isti su və ya isti hava şəklində istiliyin istehsalı, bölüşdürülməsi və istifadəsi, bərpa olunan enerji mənbələrindən istifadə, məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması, elektrik enerjisi istisna olmaqla, enerjinin istifadə edilməsinə yardım edilməsi ilə bağlı xərclər daxildir.

4.4.0. “Faydalı qazıntılar, geodeziya, sənaye, tikinti və şəhərsalma” köməkçi bölməsi “4.4.1. Faydalı qazıntılar”, “4.4.2. Geodeziya”, “4.4.3. Sənaye”, “4.4.4. Tikinti” və “4.4.5. Şəhərsalma və xəritəçəkmə” paraqraflarından ibarətdir.

4.4.1. “Faydalı qazıntılar” paraqrafına metal mineralların, qum, gil, daş, kimyəvi xammal və gübrələrin, duz, qiymətli daşlar, asbest, gips və bu qəbildən olan digər mineralların hasilatı ilə bağlı xərclər, o cümlədən mədənçıxarma sənayesi və mineral ehtiyatların (neft və təbii qaz istisna olmaqla) saxlanması, kəşfiyyatı, işlənməsi və səmərəli istifadəsi, mineral ehtiyatların kəşfiyyatına, hasilatına və satışına nəzarətin tənzimlənməsi, icazələrin verilməsi, icarə müqavilələrinin bağlanması, hasilatın tempinin tənzimlənməsi, şaxtaların təhlükəsizlik texnikası qaydalarına cavab verməsi baxımından yoxlanılması, mədənçıxarma sənayesi və mineral ehtiyatlarla bağlı xidmətlər üzrə ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması, mineral ehtiyatların hasilatı üzrə kommersiya fəaliyyətinə kömək göstərilməsi, mineral-xammal bazasının bərpası ilə bağlı xərclər daxildir.

4.4.2. “Geodeziya” paraqrafına geodeziya axtarışlarının həyata keçirilməsi, onlara kömək göstərilməsi, bu siyasətin və proqramların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.

4.4.3. “Sənaye” paraqrafına sənayenin inkişafı, genişləndirilməsi və ya təkmilləşdirilməsi, sənaye müəssisələrinin tikintisinə və istismarına nəzarət və bu məsələlərin tənzimlənməsi, hazır sənaye məhsullarının istehsalı ilə bağlı xidmətlərlə məşğul olan təşkilatlarla əlaqələrin təmin edilməsi, sənaye müəssisələrinin istehsal sahələrinin təhlükəsizlik texnikası qaydalarının monitorinqi, sənaye istehlakçılarının təhlükəli məhsullardan qorunması, sənaye və bu sahənin məhsulları haqqında məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və toplanması, sənayeyə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.4.4. “Tikinti” paraqrafına tikinti sənayesinə nəzarət, tikinti standartlarının işlənilib hazırlanmasına və onlara riayət olunmasına nəzarət, tikinti ilə bağlı xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması, icarə hüququnu

təsdiqləyən sənədlərin verilməsi, tikinti meydançalarının təhlükəsizlik texnikası qaydalarına cavab verməsinin yoxlanılması ilə bağlı xərclər daxildir.

4.4.5. “Şəhərsalma və xəritəçəkmə” paraqrafına dövlət şəhərsalma norma və qaydalarının tərtibi, şəhərsalma proqramları və proqnozlarının hazırlanması və aparılması, şəhər və digər yaşayış məntəqələrinin baş planlarının, habelə rayon planlaşdırma sxemlərinin və müfəssəl planlaşdırma layihələrinin və xəritəçəkmə tərtibi tədbirlərinin, dövlət şəhərsalma kadastrının yaradılması, müvafiq komplekslərinin baş sxemlərinin, xüsusi şəraitdə ərazilərin məqsədyönlü bərpa planlarının hazırlanması ilə bağlı xərclər daxildir.

4.5.0. “Nəqliyyat” köməkçi bölməsi “4.5.1. Avtomobil yolları və avtomobil nəqliyyatı”, “4.5.2. Su nəqliyyatı”, “4.5.3. Dəmir yolu nəqliyyatı”, “4.5.4. Hava nəqliyyatı” və “4.5.5. Boru kəməri və digər nəqliyyat növləri” paraqraflarından ibarətdir.

4.5.1. “Avtomobil yolları və avtomobil nəqliyyatı” paraqrafına avtomobil nəqliyyatı sistemlərinin və müvafiq qurğuların (yollar, körpülər, tunellər, piyadalar üçün yeraltı və yerüstü keçidlər, dayanacaqlar, avtovağzallar və bu qəbildən olan digər tikililərin) istismarı, istifadəsi, texniki xidməti və təmiri ilə bağlı işlər, avtomobil nəqliyyatı istifadəçilərinin fəaliyyətlərinə nəzarət və bu məsələlərin tənzimlənməsi (avtomobillərin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi, avtomobillərin texniki vəziyyətlərinin yoxlanılması, sənişin və yük avtomobil nəqliyyatları üçün ölçülərin və yüklənmənin xüsusiyyətləri, şəhərlərarası avtobusların və yük avtomobillərinin sürücüləri üçün iş günü müddətinin müəyyən edilməsi və bu qəbildən olan digər tədbirlər), avtomobil nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, yükdaşımaların tariflərinin və sənişin nəqliyyatında gediş haqlarının, nəqliyyatın hərəkət qrafiklərinin və intervallarının müəyyən edilməsi və bu qəbildən olan digər işlərin), yolların tikinti işinə, texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi, avtomobil yolları və ictimai nəqliyyatla bağlı xərclər:

- avtomobil nəqliyyatının qeyri-kommersiya təyinatlı sistemlərinin və onlara aid edilən qurğuların istismarı ilə bağlı xərclər;

- magistral, şəhərdaxili yollar, küçələr, velosipedçilər və piyadalar üçün yolların istismarı ilə bağlı xərclər;

- avtomobil nəqliyyatı sistemlərinin işi və yol tikintisi haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması ilə bağlı xərclər;

- avtomobil nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, texniki xidməti və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.5.2. “Su nəqliyyatı” paraqrafına daxili, sahilyanı və dəniz su nəqliyyatı sistemləri və onlara aid edilən qurğuların (limanlar, naviqasiya vasitələri və avadanlıqları, kanallar, körpülər, tunellər, dalğaqrıranlar, terminallar və bu qəbildən olan digər qurğular) istismarı, texniki xidməti və təmiri üçün işlər və xidmətlər:

- su nəqliyyatı istifadəçilərinin fəaliyyətlərinə nəzarət və bu məsələlərin tənzimlənməsi (gəmilərin və komandalının qeydiyyatı, lisenziyalasdırılması və təftişi, sənişin və yüklərin təhlükəsizliyi qaydaları və bu qəbildən olan digər fəaliyyətlər), su nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, yük və sənişin daşımalarının tariflərinin, nəqliyyat vasitələrinin hərəkətlərinin vaxtı və reyslərin tezliyinin və bu qəbildən olan digər fəaliyyətin müəyyən edilməsi), su nəqliyyatı

qurğularının texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- su nəqliyyatının qeyri-kommersiya təyinatlı sistemlərinin və vasitələrinin istismarı ilə bağlı xərclər;

- qəza-xilasetmə xidməti və yedəyəalma xidmətləri ilə bağlı xərclər;

- su nəqliyyatı sistemlərinin işi və su nəqliyyatı qurğuları haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması ilə bağlı xərclər;

- su nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.5.3. “Dəmir yolu nəqliyyatı” paragrafına dəmir yolu nəqliyyatı sistemləri və onlara aid edilən qurğuların (dəmir yolları, vağzallar, tunellər, körpülər, dəmir yollarının salınması işləri və bu qəbildən olan digər qurğular) istismarı, istifadəsi, texniki xidməti və təmiri ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatı istifadəçilərinin fəaliyyətinə nəzarət və bu məsələlərin tənzimlənməsi (qatarların və dəmir yollarının vəziyyəti, sənişinlərin və yüklərin təhlükəsizliyi və bu qəbildən olan işlərin), dəmir yolu nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, yük və sənişin daşımalarının tariflərinin, nəqliyyat vasitələrinin hərəkətlərinin vaxtı və reyslərin tezliyinin və bu qəbildən olan işlərin müəyyən edilməsi), dəmir yollarının texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatının qeyri-kommersiya təyinatlı sistemlərinin və onlara aid edilən qurğuların istismarı ilə bağlı xərclər;

- uzaq məsafələrə şəhərlərarası dəmir yolu daşımaları, sürətli şəhərdaxili tranzit xidməti və tramvay şəbəkələri ilə əlaqədar dəmir yolu nəqliyyatı sistemlərinə texniki xidmət və onların təmiri ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatı sistemlərinin işi və dəmir yolları barədə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.5.4. “Hava nəqliyyatı” paragrafına hava nəqliyyatı sistemləri və onlara aid edilən qurğuların (hava limanları, uçuş-enmə zolaqları, anbarlar, hava naviqasiya vasitələri və avadanlıqları, uçuşlara nəzarət vasitələri və bu qəbildən olan digər qurğuların) istismarı, istifadəsi, texniki xidməti və təmiri ilə bağlı xərclər:

- hava nəqliyyatı istifadəçilərinin fəaliyyətinə nəzarət və bu məsələlərin tənzimlənməsi (hava nəqliyyatı vasitələrinin, hava gəmisinin heyətinin və yerdəki komandanlığın qeydiyyatı, sənişinlərin təhlükəsizlik qaydaları, hava nəqliyyatında baş verən hadisələrin istintaqı və bu qəbildən olan işlərin), hava nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, istiqamətlərin bölüşdürülməsi, hava nəqliyyatı ilə yük və sənişin daşımalarının tariflərinin, reyslərin tezliyinin və xidmətin səviyyəsinin və bu qəbildən olan digər işlərin müəyyən edilməsi), hava nəqliyyatı qurğularının tikintisinə, texniki xidmətinə və təmirinə nəzarət, bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- hava nəqliyyatının qeyri-kommersiya təyinatlı xidmətlərinin və qurğularının istismarı ilə bağlı xərclər;

- naviqasiya vasitələri, qəza-xilasetmə xidmətləri, hava nəqliyyatı ilə müntəzəm və qeyri-müntəzəm yük və sərnişin daşımaları, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən uçuşların tənzimlənməsi və nəzarəti ilə bağlı xərclər;

- hava nəqliyyatı sistemlərinin işi və hava nəqliyyatına aid edilən qurğular haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər;

- hava nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.5.5. “Boru kəməri və digər nəqliyyat növləri” paraqrafına boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin (funikulyorlar, kanat yolları, asma yollar və bu qəbildən olan digər sistemlərin) istismarı, istifadəsi, texniki xidməti və təmiri ilə bağlı xərclər:

- boru kəmərləri və digər nəqliyyat sistemləri istifadəçilərinin fəaliyyətlərinə nəzarət və bu məsələlərin tənzimlənməsi (qeydiyyat, icazənin verilməsi, avadanlığın yoxlanılması, texniki təhlükəsizlik qaydaları və bu qəbildən olan digər fəaliyyət), boru kəmərləri və digər nəqliyyat sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, xidmət tariflərinin, tezliyinin, səviyyəsinin və bu qəbildən olan digər işin müəyyən edilməsi), boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin texniki xidmətinə və təmirinə nəzarətlə bağlı xərclər;

- qeyri-kommersiya təyinatlı boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin istismarı ilə bağlı xərclər;

- boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin istismarı haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması ilə bağlı xərclər;

- boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin istismarına, texniki xidmətinə, təmirinə və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.6.0. “Rabitə, informasiya və rəqəmsal texnologiyalar” köməkçi bölməsinə rabitə sistemlərinin (telekommunikasiya, poçt və peyk rabitəsi sistemlərinin) genişləndirilməsi, təkmilləşdirilməsi, istismarı və texniki xidmətlə bağlı xərclər:

- rabitə və kosmik sistemlərinin işinin tənzimlənməsi (imtiyazların, radiotezliklərin verilməsi, xidmət edilən bazarların, tariflərin və s.) ilə bağlı xərclər;

- rabitə, informasiya və kosmik sahələrlə bağlı işlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər;

- rabitə sistemlərinin istismarına, texniki xidmətinə, təmirinə və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər;

- radio, kosmik və peyk naviqasiya sistemləri ilə bağlı xərclər;

- rəqəmsal inkişafın təmin edilməsi, elektron hökumətin formalaşdırılması və təkmilləşdirilməsi, informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyətinin tənzimlənməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik tədbirləri (xidmətləri), habelə rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiyaların hazırlanması, tətbiqi və inkişafı ilə bağlı xərclər daxildir.

4.7.0. “Digər sənaye sahələri” köməkçi bölməsi “4.7.1. Topdan və pərakəndə ticarət fəaliyyəti, saxlanma və anbar xidmətləri”, “4.7.2. İaşə sahəsində fəaliyyət” və “4.7.3. Turizm” paraqraflarından ibarətdir.

4.7.1. “Topdan və pərakəndə ticarət fəaliyyəti, saxlanma və anbar xidmətləri” paraqrafına topdan və pərakəndə ticarətlə bağlı xərclər:

- topdan və pərakəndə ticarətə nəzarət və bu işin tənzimlənməsi (icazənin verilməsi, ticarət qaydaları, ev təsərrüfatları tərəfindən istehlak olunan qablaşdırılmış qida və digər malların qeydiyyatı, tərəzilərin və digər çəkici qurğuların yoxlanılması və bu qəbildən olan digər fəaliyyət), malların anbarlarda saxlanılmasına nəzarət və bu işlərin tənzimlənməsi (icazənin (lisensiyaların) verilməsi və anbarların fəaliyyətinə nəzarət) ilə bağlı xərclər;

- daxil edilmiş əmtəələrdən və ya ehtimal edilən istehlakçıdan asılı olmayaraq pərakəndə və topdansatış səviyyəsində tətbiq edilən qiymətlərə və normalara nəzarət məsələlərinin idarə edilməsi ilə bağlı xərclər;

- qiymətlər, əmtəələrin mövcudluğu, pərakəndə və bu qəbildən olan digər amillərin, həmçinin malların anbarlarda yığılıb saxlanması barədə məlumatların toplanması, onların ticarət müəssisələri və ictimaiyyət arasında yayılması;

- topdan və pərakəndə satış ticarətinə, malların anbarlarda yığılıb saxlanılmasına kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.7.2. “İaşə sahəsində fəaliyyət” paraqrafına iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və bu qəbildən olan digər obyektlər) genişləndirilməsi, təmiri, istismarı və saxlanması ilə bağlı xərclər, o cümlədən:

- iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və bu qəbildən olan digər obyektlər) fəaliyyətlərinə nəzarət və bu işlərin tənzimlənməsi (qiymətləri tənzimləyən qaydalar, sanitariya normaları və xidmət qaydaları, mehmanxanaların və restoranların saxlanması üçün icazənin (lisensiyaların) verilməsi və bu qəbildən olan digər fəaliyyətlər) ilə bağlı xərclər;

- iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və bu qəbildən olan digər obyektlər) saxlanması, işlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması ilə bağlı xərclər;

- iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və bu qəbildən olan digər obyektlər) istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi (subsidiya, grant və s.) ilə bağlı xərclər daxildir.

4.7.3. “Turizm” paraqrafına turizmin reklamı və inkişafı, turizmdən gəlir əldə edən nəqliyyat müəssisələri, mehmanxanalar, restoranlar və digər sahələrlə əlaqələrin yaradılması, ölkə daxilində və xaricdə yerləşən turist bürolarının idarə edilməsi, reklam və buna oxşar ədəbiyyatın yayılması da daxil edilməklə, reklam tədbirlərinin təşkili, turizm üzrə məlumatların yığılması, nəşri və subsidiya verilməsi ilə bağlı xərclər daxildir.

4.8.0. “İqtisadi fəaliyyət sahələri üzrə elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə “4.8.1. Ümumi iqtisadi, kommərsiya və əmək fəaliyyəti sahələri üzrə elmi tədqiqat və inkişaf”, “4.8.2. Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq sahələri üzrə elmi tədqiqat və inkişaf”, “4.8.3. Yanacaq və enerji kompleksi sahələri üzrə elmi tədqiqat və inkişaf”, “4.8.4. Faydalı qazıntılar, geodeziya, sənaye, tikinti və şəhərsalma sahələri üzrə elmi tədqiqat və inkişaf”, “4.8.5. Nəqliyyat sahəsi üzrə elmi tədqiqat və inkişaf”, “4.8.6. Rabitə, informasiya və rəqəmsal texnologiyalar sahələri üzrə elmi tədqiqat

və inkişaf” və “4.8.7. Digər iqtisadi fəaliyyət sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafları daxildir.

4.8.1. “Ümumi iqtisadi, kommersiya və əmək fəaliyyəti sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafına ümumi iqtisadi, kommersiya və əmək fəaliyyəti ilə bağlı elmi tədqiqat və təcrübi işləri həyata keçirən təşkilatların saxlanması, onların idarə edilməsi, iqtisadi məsələləri ilə bağlı həyata keçirilən elmi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi xərcləri daxildir.

4.8.2. “Kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafına kənd təsərrüfatı, baytarlıq və meliorasiya tədbirləri, balıqçılıq sahələrində elmi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatların saxlanması və onların idarə edilməsi, elmi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.8.3. “Yanacaq və enerji kompleksi sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafına yanacaq və enerji kompleksi sahələrində elmi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatların saxlanması və onların idarə edilməsi, elmi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.8.4. “Faydalı qazıntılar, geodeziya, sənaye, tikinti və şəhərsalma sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafına faydalı qazıntılar, geodeziya, sənaye, tikinti və şəhərsalma sahələrində elmi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatların saxlanması və onların idarə edilməsi, elmi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.8.5. “Nəqliyyat sahəsi üzrə elmi tədqiqat və inkişaf” paraqrafına nəqliyyat sahəsində elmi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatların saxlanması və onların idarə edilməsi, elmi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.8.6. “Rabitə, informasiya və rəqəmsal texnologiyalar sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafına rabitə, informasiya və rəqəmsal texnologiyalar sahələri üzrə elmi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatların saxlanması və onların idarə edilməsi, tətbiqi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.8.7. “Digər iqtisadi fəaliyyət sahələri üzrə elmi tədqiqat və inkişaf” paraqrafına 4.8.1–4.8.6-cı paraqraflara aid edilməyən xərclər daxildir.

4.9.0. “İqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər” köməkçi bölməsinə “4.9.1. Dövlət əsaslı vəsait qoyuluşu”, “4.9.2. Dövlət əmlakının özəlləşdirməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması”, “4.9.3. Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər” və “4.9.4. İqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər” paraqrafları daxildir.

4.9.1. “Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafına obyektlərin tikintisi, bərpa, yenidən qurulması, əsaslı təmiri, yeni güclərin istifadəyə verilməsi və bu qəbildən olan investisiya təyinatlı tədbirlərlə bağlı xərclər daxildir. Bu paraqrafa həmçinin tikinti aparılacaq sahələrdə mövcud obyektlərin söküntüsü, yeni tikilmiş, bərpa olunmuş, əsaslı təmir edilmiş obyektlərin mebel, inventar və avadanlıqla təchiz olunması, həmin obyektlərin ərazilərinin abadlaşdırılması, dövlət ehtiyacları üçün tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, müəllif nəzarəti, texniki nəzarət və məsləhət xidmətləri, maddi-texniki bazanın təkmilləşdirilməsi, proqram təminatı ilə bağlı və kredit, qrant və digər

vəsaitlər hesabına həyata keçirilən layihələrdə dövlətin iştirak payı ilə əlaqədar və bu qəbildən olan digər xərclər daxildir.

4.9.2. “Dövlət əmlakının özəlləşdirməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması” paraqrafına özəlləşən müəssisələrin özəlləşdirməqabağı sağlamaşdırılması üçün ayrılan vəsait və onunla bağlı informasiya təminatı, xarici məsləhətçilərin xidmətlərinin ödənilməsi, özəlləşdirmədən sonra müəssisələrin sağlamaşdırılması siyasətinin və proqramların işlənilib hazırlanması və onların həyata keçirilməsinə yardımla, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir.

4.9.3. “Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər” paraqrafına ölkədə sahibkarlığın inkişafı ilə bağlı (dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan dotasiya, subsidiya, subvensiya və s.) xərclər daxildir. Sahibkarlığın inkişafı ilə bağlı işlərin tənzimlənməsi, işlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması ilə bağlı xərclər daxildir.

4.9.4. “İqtisadi fəaliyyətlə bağlı digər xidmətlər” paraqrafına yenidən qurulma, genişləndirilmə, istismar və texniki xidmətlərlə bağlı genişməqsədli inkişaf layihələrinin, işlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər:

- sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini, risklərin təhlilini, qida zənciri obyektinin (subyektinin) qeydiyyatına alınmasını və ya təsdiq olunmasını, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatına alınmasını, idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktının və ya ixrac olunan qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşdığı risk səviyyəsinə uyğun olaraq, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida və yem məhsullarına dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsinə çəkilən xərclər, habelə 4.9.1–4.9.3-cü paraqraflarında nəzərdə tutulmayan və mahiyyət etibarilə iqtisadi fəaliyyət hesab edilən digər müəssisə və tədbirlərin xərcləri daxildir.

5.0.0. “Ətraf mühitin mühafizəsi” bölməsi “5.1.0. Ərazilərin təmizlənməsi və tullantıların idarə edilməsi”, “5.2.0. Çirkab suların yığılması və təmizlənməsi”, “5.3.0. Ətraf mühitin və təbiətin mühafizəsi”, “5.4.0. Bioloji zənginliyin və landşaftın mühafizəsi”, “5.5.0. Meşə təsərrüfatı”, “5.6.0. Ovçuluq”, “5.7.0. Ətraf mühitin mühafizəsi üzrə elmi tədqiqat və inkişaf” və “5.8.0. Ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər” köməkçi bölmələrindən ibarətdir.

5.1.0. “Ərazilərin təmizlənməsi və tullantıların idarə edilməsi” köməkçi bölməsi “5.1.1. Ərazilərin təmizlənməsi” və “5.1.2. “Tullantıların idarə edilməsi” paraqraflarından ibarətdir.

5.1.1. “Ərazilərin təmizlənməsi” paraqrafına şəhərlərin, rayon mərkəzlərinin, qəsəbələrin və başqa yaşayış məntəqələrinin abadlaşdırılması, yenidən qurulması ilə bağlı xərclər daxildir. Bu paraqrafa prospektlərin, küçələrin, səkilərin, meydanların, yolların, bazarların, şəhər bağlarının, parkların və bu qəbildən olan digər yerlərin abadlaşdırılması və təmiri, yığışdırılması, zibildən, buzdan və qardan (buz-qar törəmələrindən) təmizlənməsi

və daşınması, qış mövsümündə sürüşməyə qarşı buz üzərinə müvafiq materialların səpilməsi, tipinə görə həm çeşidlənən, həm də çeşidlənməyən məhsulların bütün növ tullantılarının yığılması, onların emal və ya təmizlənmə yerinə nəqli ilə bağlı xərclər daxildir.

5.1.2. “Tullantıların idarə edilməsi” paraqrafına tullantıların emalı və istifadə olunması, onların neytrallaşdırılması, sağlamlıq və nəqli üçün daha təhlükəsiz edilməsi, saxlanması və ya həcmnin kiçildilməsi məqsədilə istənilən tullantıların fiziki, kimyəvi və ya bioloji xassələrinin dəyişdirilməsi üçün istifadə edilən müxtəlif üsul və ya proseslə bağlı xərclər:

- təmizləndikdən sonra gələcəkdə bir daha istifadə ediləcəyi nəzərdə tutulmayan tullantıların zibilxanaya daşınması, konteynerlərə doldurulması, torpağa basdırılması və ya digər təmizləmə üsulunun köməyi ilə birdəfəlik yerləşdirilməsinə dair xərclər;

- tullantıların yığılması, emalı və təmizlənməsi, istismarı, onlara nəzarət edilməsi və ya təsir göstərilməsi üzrə sistemlərin idarə edilməsi ilə bağlı xərclər;

- bu sistemlərin istismarına, texniki xidmətinə və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı dotasiya, subvensiya və subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.

5.2.0. “Çirkab suların yığılması və təmizlənməsi” köməkçi bölməsinə kanalizasiya və çirkab sularının emalı sistemlərinin istismarı məsələləri ilə bağlı xərclər daxildir. Bu paraqrafa kanalizasiya sisteminin istismarına, istənilən çirkab sularının (yağış, məişət və digər suların) yaranma yerlərindən çirkab sularının təmizlənmə stansiyalarından və ya bu suların tullanacağı yerüstü su hövzələrindən (çaylardan), yaxud belə sistemlərin qurğularından çəkilib axıdılmasına xidmət edən kollektorlar sisteminin, boru kəmərlərinin, arxların və nasosların istismar edilməsi ilə bağlı xərclər:

- çirkab sularının emalı, bu suların qəbul edilmiş ekoloji standartlara və ya digər normalara uyğunluğunun təmin edilməsi məqsədilə təmizlənməsi və təmizləmənin tamamlanması üçün istifadə edilən istənilən mexaniki, bioloji və ya digər qabaqcıl proseslərin tətbiqi ilə bağlı xərclər;

- kanalizasiya və çirkab sularının emalı sistemlərinin idarə edilməsi, yoxlanılması, onlara nəzarət edilməsi və ya kömək göstərilməsi ilə bağlı xərclər;

- şəhər və rayon mərkəzlərində qrun sularının təmizlənməsi ilə bağlı xərclər;

- bu sistemlərin texniki xidməti və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

5.3.0. “Ətraf mühitin və təbiətin mühafizəsi” köməkçi bölməsi “5.3.1. Torpaq və yerquruluşu” və “5.3.2. Ətraf mühitin çirklənməsi ilə mübarizə” paraqraflarından ibarətdir.

5.3.1. “Torpaq və yerquruluşu” paraqrafına torpaq kadastrı, torpağın və yeraltı suların qorunması, səs və titrəyişlərlə mübarizə və radiasiyadan qorunma fəaliyyəti ilə bağlı xərclər daxildir. Belə fəaliyyət növlərinə monitoring sistemləri və stansiyaların (meteoroloji stansiyalardan başqa) yaradılması, texniki xidməti, təmiri və istismarı, şəhər avtomagistrallarının və dəmir yollarının xüsusi materiallarla örtülmüş səsoğucu da daxil edilməklə, səs əleyhinə torpaq töküntülərinin, hasarların və digər səsdən qoruyucu qurğuların istismarı, torpaq və yerquruluşu sahəsində məlumatların yayılması üzrə xidmətlərin idarə edilməsi və kömək göstərilməsi, torpaqların monitoringi, yerquruluşu, torpaq islahatı, ərazi vahidlərinin müəyyən edilməsi, torpaq və yerquruluşu məsələləri ilə

bağlı ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması, toplanması, yığılması və saxlanması və bu qəbildən olan digər xərclər daxildir.

5.3.2. “Ətraf mühitin çirklənməsi ilə mübarizə” paragrafına havanın və təbiətin mühafizəsinə nəzarət və bu işlərin tənzimlənməsi, havanın və təbiətin mühafizəsi sahəsində məlumatların yayılması üzrə xidmətlərin idarə edilməsi və kömək göstərilməsi, ətraf mühitin və təbiətin mühafizəsi məsələləri ilə bağlı ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması, toplanması, yığılması və saxlanması, havanın keyfiyyətinə mənfi təsir göstərən buxar qazlarının və çirkləndirici maddələrin havaya buraxılmasına nəzarət və ya onların qarşısının alınması üzrə tədbirlər, çirklənmiş torpaqların təmizlənməsi üçün qurğuların və çirkləndirici maddələrin və materialların saxlanması üçün olan tikililərin texniki xidməti və istismarı, ətraf mühitin çirklənməsi ilə mübarizə və çirklənmənin səviyyəsinə nəzarət, onun yoxlanılması, idarə edilməsi və ya ona təsir göstərilməsi, ətraf mühitin çirklənməsi ilə mübarizə və çirklənmənin səviyyəsinə nəzarətlə əlaqədar fəaliyyətə kömək göstərilməsi, nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı xərclər daxildir.

5.4.0. “Bioloji zənginliyin və landşaftın mühafizəsi” köməkçi bölməsinə “5.4.1. Yaşıllaşdırma” və “5.4.2. Bioloji zənginliyin və landşaftın mühafizəsi üzrə digər tədbirlər” paragrafları daxildir.

5.4.1. “Yaşıllaşdırma” paragrafına yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, yaşıllaşdırma sahəsində xidmətlərin göstərilməsi, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən yaşayış məntəqələrində landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsi, park ərazilərində xüsusi dizayn işlərinin (torpaq sahələrinin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi, mövsümi güllərin və ağacların alınması və əkilməsi) görülməsi və bu qəbildən olan digər xərclər daxildir.

5.4.2. “Bioloji zənginliyin və landşaftın mühafizəsi üzrə digər tədbirlər” paragrafına bioloji zənginliyin mühafizəsinə nəzarət və bu işlərin tənzimlənməsi, su hövzələrinin çirkləndirici maddələrdən təmizlənməsi tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin, bioloji zənginliyin mühafizəsi sahəsində məlumatların yayılması üzrə xidmətlərin idarə edilməsi və kömək göstərilməsi, bioloji zənginliyin mühafizəsi məsələləri ilə bağlı ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması, toplanması, yığılması və saxlanması xərcləri və bu qəbildən olan digər xərclər daxildir.

Eyni zamanda, bitki və heyvan növlərinin (nəsli kəsilməkdə olan növlərin bərpası da daxil edilməklə) mühafizəsi, təbii parkların və qoruqların səmərəli istifadəsi, mühafizəsi və landşaftların estetik dəyərinin saxlanması üçün onların mühafizəsi ilə (korlanmış landşaftların estetik dəyərinin artırılması məqsədilə onların bərpası, istifadəsiz qalmış şaxtaların və karxanaların tutduğu ərazilərin bərpası da daxil edilməklə) əlaqədar fəaliyyət növlərini əhatə edir.

5.5.0. “Meşə təsərrüfatı” köməkçi bölməsinə meşə ehtiyatlarının saxlanması və səmərəli istifadəsi, meşələrin qorunub saxlanması və təkrar istehsalı, meşə ehtiyatlarının istismarına nəzarət və ağacların kəsilməsinə icazənin verilməsi və tənzimlənməsi, meşə yanğınlarının qarşısının alınması və onlarla mübarizə üzrə xidmətlərin, meşə təsərrüfatı sahəsində məlumatların yayılması ilə məşğul olan müəssisə, təşkilat və şəxslərin idarə edilməsi və onlara kömək göstərilməsi, odun tədarükü, əlavə olaraq meşə bitkiləri məhsulunun yığılması, meşə təsərrüfatı ilə bağlı məsələlər və xidmətlər üzrə məlumatların və texniki sənədlərin hazırlanması, yayılması, toplanması, meşə təsərrüfatı sahəsində

kommersiya fəaliyyətinə kömək göstərilməsi, meşələrin genişləndirilməsi, meşələrin bərpası üzrə işlərin, ziyanvericilərlə və xəstəliklərlə mübarizə ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir.

5.6.0. “Ovçuluq” köməkçi bölməsinə ovçuluq (balıq və digər su bioresursları istisna olmaqla) sahəsində həyata keçirilən fəaliyyət növləri, ovçuluqla bağlı xidmətlərə rəhbərlik, vəhşi heyvanların mühafizəsi, çoxaldılması və səmərəli istifadəsi, vəhşi heyvanların ovlanmasına və ovçuluq fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, ovçuluq sahəsində məlumatların yayılması üzrə xidmətlər, ərazilərdə heyvanların məskunlaşması və ya seleksiya məqsədilə ov aparılması, həmin xidmətlərin idarə edilməsi, ovçuluq məsələləri ilə bağlı ümumi xarakterli məlumatların, layihələrin hazırlanması və bu qəbildən olan digər xərclər daxildir.

5.7.0. “Ətraf mühitin mühafizəsi üzrə elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə ətraf mühitin mühafizəsi sahəsində elmi, tətbiqi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatların saxlanılması və onların idarə edilməsi, elmi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

5.8.0. “Ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər” köməkçi bölməsinə “5.8.1. Hidrometeorologiya tədbirləri” və “5.8.2. Ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər” paraqrafları daxildir.

5.8.1. “Hidrometeorologiya tədbirləri” paraqrafına hava proqnozu və hidroloji tədqiqatların həyata keçirilməsi ilə bağlı xərclər daxildir.

5.8.2. “Ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər” paraqrafına ətraf mühitin mühafizəsi sahəsi xərcləri hesab edilən digər müəssisə və tədbirlərin xərcləri daxildir.

6.0.0. “Mənzil və kommunal təsərrüfatı” bölməsi “6.1.0. Mənzil təsərrüfatı”, “6.2.0. Kommunal təsərrüfatı”, “6.3.0. Su təsərrüfatı”, “6.4.0. İşıqlandırma”, “6.5.0. Mənzil və kommunal təsərrüfatı sahələrində elmi tədqiqat və inkişaf” və “6.6.0. Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər” köməkçi bölmələrindən ibarətdir.

6.1.0. “Mənzil təsərrüfatı” köməkçi bölməsi “6.1.1. Mənzil təsərrüfatı xidmətləri” və “6.1.2. Lift təsərrüfatı” paraqraflarından ibarətdir.

6.1.1. “Mənzil təsərrüfatı xidmətləri” paraqrafına mənzil tikintisi sahəsinin idarə olunması, mənzil tikintisi və onun qiymətləndirilməsi, mənzil məsələləri üzrə standartların işlənilib hazırlanması və bu standartlara nəzarət, əhali üçün mənzillərin və yaşayış sahələrinin yenidən qurulması, mənzil tikintisi sahəsində işlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması, mənzil fondunun genişləndirilməsi ilə bağlı xərclər daxildir.

6.1.2. “Lift təsərrüfatı” paraqrafına liftlərin istismarı, onların təmiri, xidmət edilməsi, habelə zərərli işləyən lift təsərrüfatı müəssisələrinə ayrılan vəsaitlə bağlı xərclər daxildir.

6.2.0. “Kommunal təsərrüfat” köməkçi bölməsi “6.2.1. Kommunal xidmətlər” və “6.2.2. İstilik” paraqraflarından ibarətdir.

6.2.1. “Kommunal xidmətlər” paraqrafına kommunal məsələlərinin, işlərinin idarə olunması, torpaqdan istifadə, tikinti normalarına və qaydalarına əməl edilməsinə nəzarət, yaşayış məntəqələrinin yenidən qurulması, kommunal təsərrüfatın inkişafı sahəsində proqramların, texniki sənədlərin hazırlanması, işlər və xidmətlər üzrə məlumatların yayılması və məlumatların yığılması ilə bağlı xərclər daxildir.

6.2.2. “İstilik” paraqrafına şəhər və digər yaşayış məntəqələrində istilik (buxar, qaz, kömür, qonur kömür və bu qəbildən olan digər maddələr) şəbəkələrinin istismarı, texniki xidməti, həmçinin bu sistemlərin təkmilləşdirilməsi ilə bağlı xərclər daxildir.

6.3.0. “Su təsərrüfatı” köməkçi bölməsinə su təchizatının bütün amillərinə nəzarət və onların tənzimlənməsi, su təchizatı sistemlərinin istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxil edilir. Bu köməkçi bölməyə suların qəbul edilmiş ekoloji standartlara və ya digər normalara uyğunluğunun təmin edilməsi məqsədilə təmizlənməsi və təmizlənmə üçün istifadə edilən mexaniki, bioloji və ya digər proseslərin tətbiqi, sutəmizləyici qurğuların istismarının təşkili və onlara nəzarət edilməsi ilə bağlı xərclər daxildir.

6.4.0. “İşıqlandırılma” köməkçi bölməsinə küçələrin, parkların, xiyabanların işıqlandırılması, onun fəaliyyətinə rəhbərlik, küçələrin işıqlandırılması üzrə standartların işlənilib hazırlanmasına və onlara əməl edilməsinə nəzarət, işıqlandırılma vasitələrinin qurulması, istismarı, saxlanılması, təkmilləşdirilməsi və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclər daxildir.

6.5.0. “Mənzil və kommunal təsərrüfatı sahələrində elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə mənzil və kommunal təsərrüfatı sahələrində elmi tədqiqat və təcrübi işlərini həyata keçirən təşkilatlara rəhbərlik və onların idarə edilməsi, mənzil və kommunal təsərrüfatı sahələrində həyata keçirilən elmi tədqiqat və təcrübi işlərinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

6.6.0. “Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər” köməkçi bölməsinə zərərli işləyən mənzil, kommunal, su təsərrüfatı müəssisələrinə (lift təsərrüfatı istisna olmaqla) ayrılan vəsaitlə bağlı xərclər daxildir. Həmçinin 6.1.0–6.4.0-cı köməkçi bölmələrində nəzərdə tutulmayan və mahiyyət etibarilə mənzil, kommunal, su təsərrüfatı sahələrinə aid edilən digər müəssisə və tədbirlərin xərcləri daxildir.

7.0.0. “Səhiyyə” bölməsinə səhiyyə sahəsində fəaliyyətlə bağlı xərclər daxildir. Bu bölmə “7.1.0. Poliklinika və ambulatoriya”, “7.2.0. Xəstəxana”, “7.3.0. İctimai səhiyyə xidmətləri”, “7.4.0. Səhiyyə sahəsində elmi tədqiqat və inkişaf” və “7.5.0. Səhiyyə sahəsində digər xidmətlər” köməkçi bölmələrindən ibarətdir.

7.1.0. “Poliklinika və ambulatoriya” köməkçi bölməsinə ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyəti ilə bağlı, ümumi profilili həkimlər, təcili və təxirəsalınmaz tibbi yardım personalı tərəfindən ambulator xəstələrə göstərilən tibbi, stomatoloji, təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə (fərdi və ya qrup halında evlərdə, tibbi məsləhətxanalarda, dispanserlərdə və ya poliklinikalarda) bağlı xərclər daxildir. Bu köməkçi bölmə “7.1.1. Ümumi təyinatlı tibbi xidmət”, “7.1.2. Xüsusilaşdırılmış tibbi xidmət”, “7.1.3. Stomatoloji xidmət” və “7.1.4. Təcili və təxirəsalınmaz tibbi yardım” paraqraflarından ibarətdir.

7.1.1. “Ümumi təyinatlı tibbi xidmət” paraqrafına ümumi təyinatlı poliklinikalar, həkim və tibb məntəqələri (sahə və ailə həkimləri), ailə sağlamlıq mərkəzləri tərəfindən göstərilən tibb xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

7.1.2. “Xüsusilaşdırılmış tibbi xidmət” paraqrafına xüsusilaşdırılmış ambulator dispanser müəssisələrində həkim-mütəxəssislər tərəfindən göstərilən xidmətlər, o cümlədən tibbi müalicə qəbul edən və ya müəyyən kateqoriyaya aid olunan xəstələrin müalicə edilməsi ilə bağlı xərclər daxildir.

7.1.3. “Stomatoloji xidmət” paraqrafına ümumi təyinatlı (profilli) və xüsusilaşdırılmış stomatoloji poliklinikalarda əhaliyə stomatoloji xidmətlərin göstərilməsi ilə bağlı xərclər daxildir.

7.1.4. “Təcili və təxirəsalınmaz tibbi yardım” paraqrafına əhaliyə ixtisaslaşdırılmış təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım xidmətlərinin göstərilməsi ilə bağlı xərclər daxildir.

7.2.0. “Xəstəxana” köməkçi bölməsinə stasionar və ixtisaslaşdırılmış müəssisələrdə tibbi xidmətin göstərilməsi, stasionar xəstələrə xidmət göstərən tibb mərkəzlərinin, doğum evlərinin, sanatoriya, stasionar tibbi yardım göstərən və bərpa terapiyası ilə məşğul olan mərkəzlərin fəaliyyəti və digər xidmətin təşkili ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “7.2.1. Ümumi təyinatlı xəstəxana və tibb müəssisələri”, “7.2.2. Xüsusilaşdırılmış xəstəxana”, “7.2.3. Tibb mərkəzi” və “7.2.4. Bərpa-müalicə sanatoriyası” paraqraflarından ibarətdir.

7.2.1. “Ümumi təyinatlı xəstəxana və tibb müəssisələri” paraqrafına ümumi təyinatlı xəstəxanaların və bu qəbildən olan digər tibb müəssisələrinin fəaliyyəti ilə bağlı xərclər daxildir.

7.2.2. “Xüsusilaşdırılmış xəstəxana” paraqrafına müəyyən kateqoriyaya aid edilən xəstələrin müalicəsi (ağciyər, vərəm, cüzam, xərçəng, qulaq, boğaz və burun xəstəlikləri, ruhi və davranış pozuntuları olan xəstəliklər, uşaq xəstəlikləri və s. xəstəliklərin müalicəsi), xüsusilaşdırılmış xəstəxanaların, mərkəzlərin və bu qəbildən olan digər tibb müəssisələrinin fəaliyyəti ilə bağlı xərclər daxildir.

7.2.3. “Tibb mərkəzi” paraqrafına doğum evləri, ana və uşaqlara stasionar tibbi xidmət göstərən müəssisələrin fəaliyyəti ilə bağlı xərclər daxildir.

7.2.4. “Bərpa-müalicə sanatoriyası” paraqrafına bərpa-müalicə sanatoriya, stasionar xəstələr tərəfindən itirilmiş funksiyaların bərpa edilməsi ilə bağlı xərclər daxildir.

7.3.0. “İctimai səhiyyə xidmətləri” köməkçi bölməsinə “7.3.1. Profilaktika tədbirləri”, “7.3.2. Qanköçürmə” və “7.3.3. Sanitar-epidemioloji xidmətlər” paraqraflarından ibarətdir.

7.3.1. “Profilaktika tədbirləri” paraqrafına profilaktika (immunizasiya, peyvənd), nəzarətin həyata keçirilməsi və digər xidmətlərlə bağlı xərclər daxildir.

7.3.2. “Qanköçürmə” paraqrafına səhiyyə sahəsində qan xidməti ilə bağlı fəaliyyət (qəbul, emal, saxlama, daşınma) və qan banklarının saxlanması xərcləri daxildir.

7.3.3. “Sanitariya-epidemioloji xidmətlər” paraqrafına xüsusi təhlükəli infeksiyalara nəzarət edən qurumlar, gigiyena və epidemioloji nəzarət, dezinfeksiya qurumları, nəqliyyatda müstəqil izolyasiya-buraxılış məntəqələri və digər sanitariya-profilaktika qurumları tərəfindən göstərilən xidmətlərlə bağlı xərclər daxildir.

7.4.0. “Səhiyyə sahəsində elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən müəssisə və təşkilatlarla bağlı xərclər daxildir.

7.5.0. “Səhiyyə sahəsində digər xidmətlər” köməkçi bölməsinə səhiyyə sahəsində ümumi xidmətlərin göstərilməsi, məqsədli dövlət proqramları və tədbirlərinin icrası, tibb müəssisələrinin və təşkilatlarının mərkəzləşdirilmiş təchizatının və təminatının həyata keçirilməsi, səhiyyə sahəsi üzrə məlumatların hazırlanması və yayılması, elektron

xidmətlərin həyata keçirilməsi, icbari tibbi sığorta sahəsində islahatların aparılması, pilot layihələrin həyata keçirilməsi, icbari tibbi sığortanın tətbiqi, icbari tibbi sığorta vəsaitlərini idarə edən orqanın (qurumun) saxlanılması ilə bağlı xərclər, habelə icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı digər xərclər daxildir. Bu köməkçi bölməyə 7.1.0–7.3.0-cü köməkçi bölmələrində nəzərdə tutulmayan və mahiyyət etibarilə səhiyyə xərcləri hesab edilən digər xərclər daxildir.

8.0.0. “Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətləri və bu qəbildən olan digər sahələr” bölməsi “8.1.0. Bədən tərbiyəsi və gənclər siyasəti”, “8.2.0. Mədəniyyət sahəsində fəaliyyət”, “8.3.0. Televiziya, radio və nəşriyyat”, “8.4.0. Yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər”, “8.5.0. Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətləri və bu qəbildən olan sahələr üzrə elmi tədqiqat və inkişaf” və “8.6.0. Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətlərində və bu qəbildən olan sahələrdə digər müəssisə və tədbirlər” köməkçi bölmələrindən ibarətdir.

8.1.0. “Bədən tərbiyəsi və gənclər siyasəti” köməkçi bölməsi “8.1.1. Bədən tərbiyəsi və idmanın təşkili” və “8.1.2. Gənclər siyasəti” paraqraflarından ibarətdir.

8.1.1. “Bədən tərbiyəsi və idmanın təşkili” paraqrafına idmanla fəal məşğul olmaq üçün və ya idman tədbirləri üçün nəzərdə tutulan qurğuların (futbol meydançaları, idman meydançaları, tennis kortları, qaçış zolaqları, boks rinqləri, buz meydançaları, idman zalları və bu qəbildən olan digər yerlər) idarə edilməsi, idmanla qeyri-fəal məşğul olmaq üçün və ya idman tədbirləri üçün nəzərdə tutulan obyekt və yerlərin (əsasən stolüstü oyunlar üçün xüsusi təchiz olunmuş yerlərin) idarə edilməsi, istirahət obyektlərinin (parklar, çimərliklər, kempinqlər və ya bunlara oxşar yerlər, üzgüçülük hovuzları və bu qəbildən olan digər yerlər) idarə edilməsi xərcləri, milli, regional və ya yerli komandaların nümayəndələrinin idman tədbirlərində iştirakı, komandalara və ayrı-ayrı yarış iştirakçılarına kömək göstərilməsi, bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən şəxslərə mükafat və digər ödənişlərin verilməsi ilə bağlı xərclər daxildir.

8.1.2. “Gənclər siyasəti” paraqrafına ölkədə gənclər siyasəti tədbirlərinin əlaqələndirilməsinə və onların həyata keçirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

8.2.0. “Mədəniyyət sahəsində fəaliyyət” köməkçi bölməsinə mədəniyyət ilə bağlı xidmətlərin göstərilməsi, mədəniyyət sahəsində fəaliyyətin tənzimlənməsi, mədəniyyət obyektlərinin (kitabxanalar, muzeylər, şəkil qalereyaları, teatrlar, sərgi zalları, heykəllər, tarixi dəyərə malik binalar və tarixi yerlər və bu qəbildən olan digər yerlər) idarə edilməsi və ya onlara kömək göstərilməsi, mədəni tədbirlərin (konsertlər, səhnə quruluşları, filmlərin istehsalı, incəsənət sərgiləri və bu qəbildən olan digər tədbirlərin) təşkili, həyata keçirilməsi və ya onlara kömək göstərilməsi, milli bayramların keçirilməsi, ayrı-ayrı aktyorlara, yazıçılara, rəssamlara, bəstəkarlara və digər mədəniyyət işçilərinə və ya idarələrə kömək göstərilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “8.2.1. Kitabxana”, “8.2.2. Muzey və sərgi”, “8.2.3. Mədəniyyət sarayları, mərkəzləri, evləri və klubları” və “8.2.4. Teatr və musiqi kollektivi” paraqraflarından ibarətdir.

8.2.1. “Kitabxana” paraqrafına kitabxanaların saxlanılması (elmi kitabxanalardan başqa) və fəaliyyəti ilə bağlı xərclər daxildir.

8.2.2. “Muzey və sərgi” paraqrafına muzeylərin, şəkil qalereyalarının, sərgi zallarının, heykəllərin, mərkəzlərin, tarixi dəyərə malik binaların və tarixi yerlərin, habelə tarixi-memarlıq, tarix-bədii və tarix-mədəniyyət qoruqlarının və bu qəbildən olan digər müəssisələrin saxlanılması və fəaliyyəti ilə bağlı xərclər daxildir.

8.2.3. “Mədəniyyət sarayları, mərkəzləri, evləri və klubları” paraqrafına sarayların, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin, klubların və klub tipli başqa müəssisələrin saxlanması və fəaliyyəti ilə bağlı xərclər daxildir.

8.2.4. “Teatr və musiqi kollektivi” paraqrafına konsert, tamaşa müəssisələrinin, musiqi kollektivlərinin saxlanması və onlara maliyyə yardımı göstərilməsi, səhnə quruluşları, dövlət sifarişi ilə filmlərin çəkilişi xərcləri daxildir.

8.3.0. “Televiziya, radio və nəşriyyat” köməkçi bölməsi “8.3.1. Televiziya və radio” və “8.3.2. Nəşriyyat” paraqraflarından ibarətdir.

8.3.1. “Televiziya və radio” paraqrafına televiziya və radio işləri sahəsində xidmətlərə rəhbərlik və ona nəzarət, onların tənzimlənməsi, televiziya və radio sahəsində xidmətlərin idarə edilməsi və ya onlara kömək göstərilməsi, televiziya və radio üçün avadanlığın alınması, televiziya və radio proqramlarının istehsalı və efirə ötürülməsi, informasiya proqramlarının işinə kömək göstərilməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir.

8.3.2. “Nəşriyyat” paraqrafına nəşriyyat işləri sahəsində xidmətlərin idarə edilməsi və ya onlara kömək göstərilməsi, qəzet, jurnal və ya kitabların nəşri üçün mətbəələrə avadanlıqların və ya materialların alınmasına, nəşr edilmiş işlərin yayılmasına kömək göstərilməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir.

8.4.0. “Yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər” köməkçi bölməsi “8.4.1. Yaradıcı ittifaq və cəmiyyət” və “8.4.2. Dini tədbirlər” paraqraflarından ibarətdir.

8.4.1. “Yaradıcı ittifaq və cəmiyyət” paraqrafına yaradıcı ittifaqlara və birliklərə (yazıçılar, bəstəkarlar, rəssamlar və digər yaradıcı birlik və ittifaqlara) veteranların respublika təşkilatlarına, habelə digər ictimai fəaliyyət sahəsində rəhbərliklə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlər və maliyyə yardımları ilə bağlı xərclər daxildir.

8.4.2. “Dini tədbirlər” paraqrafına dövlət-din münasibətləri sahəsində fəaliyyətin tənzimlənməsi, mövcud dini icmaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması və din sahəsində digər tədbirlərlə bağlı xərclər daxildir.

8.5.0. “Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətləri və bu qəbildən olan sahələr üzrə elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətləri və bu qəbildən olan sahələr üzrə elmi tədqiqatlar həyata keçirən müəssisə və təşkilatların saxlanması və bu işlərə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

8.6.0. “Bədən tərbiyəsi, gənclər siyasəti, mədəniyyət fəaliyyətlərində və bu qəbildən olan sahələrdə digər müəssisə və tədbirlər” köməkçi bölməsinə 8.1.0–8.4.0-cı köməkçi bölmələrində nəzərdə tutulmayan və mahiyyət etibarilə bədən tərbiyəsi, gənclər siyasəti mədəniyyət fəaliyyətlərinin və bu qəbildən olan sahələrin xərcləri hesab edilən digər müəssisə və tədbirlərin, o cümlədən mədəniyyət, informasiya və bu qəbildən olan sahələrdə fəaliyyət göstərən şəxslərə mükafat və digər ödənişlərin xərcləri daxildir.

9.0.0. “Təhsil” bölməsi dövlət tərəfindən təhsilə, fərdi və kollektiv əsaslarla təhsil alanlara göstərilən xidmətlərə çəkilən xərcləri özündə birləşdirir. Təhsil sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq proqramların işlənilib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətlərinin tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən

xidmətlərlə əlaqədar təcrübə tədqiqatları ilə bağlı görülən işlərin və tədbirlərin keçirilməsi bu bölmənin xərclərinə daxildir. Bu bölmə “9.1.0. Məktəbəqədər təhsil”, “9.2.0. Ümumi təhsil”, “9.3.0. Peşə və orta ixtisas təhsili”, “9.4.0. Ali təhsil”, “9.5.0. Əlavə təhsil”, “9.7.0. Təhsil sahəsində elmi tədqiqat və inkişaf” və “9.8.0. Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölmələrindən ibarətdir.

9.1.0. “Məktəbəqədər təhsil” köməkçi bölməsinə məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisələrinin saxlanması və digər tədbirlərlə bağlı xərclər daxildir.

9.2.0. “Ümumi təhsil” köməkçi bölməsinə ümumi təhsil müəssisələrinin saxlanması və onlara kömək göstərilməsi, habelə məktəbəhazırlıq qruplarının açılması və digər tədbirlərlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “9.2.1. İbtidai təhsil”, “9.2.2. Ümumi orta təhsil”, “9.2.3. Tam orta təhsil” və “9.2.4. İnternat tipli ümumi təhsil müəssisələri və xüsusi ümumtəhsil məktəbləri” paragraflarından ibarətdir.

9.2.1. “İbtidai təhsil” paragrafına ibtidai təhsil müəssisələrinin saxlanması və digər tədbirlərlə bağlı xərclər daxildir.

9.2.2. “Ümumi orta təhsil” paragrafına ümumi orta təhsil müəssisələrinin saxlanması və digər tədbirlərlə bağlı xərclər daxildir.

9.2.3. “Tam orta təhsil” paragrafına tam orta təhsil müəssisələrinin saxlanması və digər tədbirlərlə bağlı xərclər daxildir.

9.2.4. “İnternat tipli ümumi təhsil müəssisələri və xüsusi ümumtəhsil məktəbləri” paragrafına ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, integrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin və bu qəbildən olan digər təhsil müəssisələrinin saxlanması və digər tədbirlərlə bağlı xərclər daxildir.

9.3.0. “Peşə və orta ixtisas təhsili” köməkçi bölməsinə peşə və orta ixtisas təhsili müəssisələrinin saxlanması və onlara yardım göstərilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölməsi “9.3.1. Peşə təhsili” və “9.3.2. Orta ixtisas təhsili” paragraflarından ibarətdir.

9.3.1. “Peşə təhsili” paragrafına əmək bazarının tələbatına uyğun olaraq, peşə təhsili müəssisələrində dövlət sifarişi ilə kadr hazırlığı, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edən təhsil müəssisələrinin saxlanması və onlara dəstək göstərilməsi, tədbirlərin keçirilməsi ilə bağlı xərclər daxildir.

9.3.2. “Orta ixtisas təhsili” paragrafına ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edən təhsil müəssisələrinin saxlanması və onlara dəstək göstərilməsi, tədbirlərin keçirilməsi ilə bağlı xərclər daxildir.

9.4.0. “Ali təhsil” köməkçi bölməsinə yüksəkixtisaslı mütəxəssislərin elmi və elmi-pedaqoji kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin (universitetlər, akademiyalar, institutlar və bu qəbildən olan digər ali təhsil müəssisələri) saxlanması və onlara dəstək göstərilməsi ilə bağlı xərclər daxildir.

9.5.0. “Əlavə təhsil” köməkçi bölməsinə ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi ilə bağlı xərclər daxildir.

9.7.0. “Təhsil sahəsində elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə təhsil sahəsinə aid edilən elmi fəaliyyət (fundamental, tətbiqi və eksperimental) üzrə işləri həyata keçirən təşkilatların idarə edilməsi, təhsil sahəsində həyata keçirilən təcrübi və elmi tədqiqat işlərinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

9.8.0. “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsinə təhsil sahəsində digər xidmətlər, əsasən aldığı təhsildən asılı olmayaraq təhsilalanlara göstərilən nəqliyyat, qidalanma, yaşayış, tibbi, stomatoloji və digər köməkçi xidmətlərlə bağlı xərclər, məktəbdənkənar təhsil müəssisələrinin (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.) saxlanılması və onlara maliyyə yardımı göstərilməsi ilə bağlı xərclər, həmçinin məktəbəhazırlıq qruplarının açılması və digər tədbirlərlə bağlı xərclər, habelə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı ilə bağlı xərclər və 9.1.0–9.7.0-cü köməkçi bölmələrində öz əksini tapmayan digər xərclər daxildir. Bu köməkçi bölmə “9.8.1. Məktəbdənkənar təhsil müəssisələri”, “9.8.2. Mərkəzləşdirilmiş mühasibatlıqlar və təsərrüfat qrupları” və “9.8.3. Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər” paraqraflarından ibarətdir.

9.8.1. “Məktəbdənkənar təhsil müəssisələri” paraqrafına yaradıcılıq və inkişaf mərkəzlərinin, ekologiya və turizm mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin, uşaq-gənclər idman məktəblərinin, uşaq-gənclər şahmat məktəblərinin, digər məktəbdənkənar təhsil müəssisələrinin saxlanılması, habelə məktəbəhazırlıq qruplarının açılması və digər tədbirlərlə bağlı xərclər daxildir.

9.8.2. “Mərkəzləşdirilmiş mühasibatlıqlar və təsərrüfat qrupları” paraqrafına mərkəzləşdirilmiş mühasibatlıqların və təsərrüfat qruplarının saxlanılması ilə bağlı xərclər daxildir.

9.8.3. “Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər” paraqrafına 9.1.0–9.7.0-cü köməkçi bölmələrində nəzərdə tutulmayan və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.) və tədbirlərin xərcləri, habelə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı ilə bağlı xərclər daxildir.

10.0.0. “Sosial müdafiə” bölməsi dövlətin sosial müdafiə sahəsində ayrı-ayrı şəxslərə göstərilən xidmət və transfert xərclərini və kollektiv əsasda göstərilən xidmət xərclərini əks etdirir. Bu bölmə “10.1.0. Xəstəliklər və əlilliyi olan şəxslərlə bağlı tədbirlər”, “10.2.0. Yaşa görə”, “10.3.0. Ailə başçısını itirməyə görə”, “10.4.0. Ailə və uşaqların sosial müdafiəsi və uşaq evləri”, “10.5.0. İşsizlik”, “10.6.0. Ev təsərrüfatları”, “10.7.0. Sosial məhrumiyyət ilə bağlı tədbirlər”, “10.8.0. Sosial müdafiə sahəsi üzrə elmi tədqiqat və inkişaf” və “10.9.0. Sosial müdafiə sahəsi üzrə digər müəssisə və tədbirlər” köməkçi bölmələrindən ibarətdir.

10.1.0. “Xəstəliklər və əlilliyi olan şəxslərlə bağlı tədbirlər” köməkçi bölməsi “10.1.1. Xəstəliklər” və “10.1.2. Əlilliyi olan şəxslərlə bağlı tədbirlər” paraqraflarından ibarətdir.

10.1.1. “Xəstəliklər” paraqrafına xəstəlik və ya zədələnmə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilmə dövründə itirilmiş gəlirlərin tamamilə və ya bir hissəsinin ödənilməsi, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərin hər il müalicəsi üçün

verilən müavinətlər, müavinətlər şəklində sosial müdafiənin təmin edilməsi, belə sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi, xəstəlik və ya zədələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə yardım edilməsi üçün nəzərdə tutulan müxtəlif müavinətlərlə bağlı xərclər və xəstəliklərlə əlaqədar digər xərclər.

10.1.2. “Əlilliyi olan şəxslərlə bağlı tədbirlər” paraqrafına daimi və ya müəyyən müddət davam edən fiziki və ya əqli çatışmazlıqlar nəticəsində tamamilə və ya qismən əmək fəaliyyətini itirmiş şəxslərə verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təminatı, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların əvəzinə aylıq müavinət, belə sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər, o cümlədən:

- fiziki və ya əqli çatışmazlıqlardan əziyyət çəkən və bunun nəticəsində əmək qabiliyyətini itirmiş, lakin müəyyən edilmiş pensiya yaşına çatmamış şəxslərə (hərbi qulluqçular, xüsusi və diplomatik rütbəli şəxslər, dövlət qulluqçuları daxil olmaqla) əlilliyə görə verilən pensiyalar, əmək qabiliyyətini itirmiş şəxslərə digər aylıq və ya birdəfəlik müavinətlərin verilməsi, əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilən ödənişlər, əmək qabiliyyətinin itirilməsi və əlilliyi olan şəxslərin minik avtomobili ilə təmin edilməsi ilə bağlı digər xərclər;

- çoxsahəli (multidissiplinar) komissiyaların saxlanılması xərcləri daxildir.

10.2.0. “Yaşa görə” köməkçi bölməsi “10.2.1. Yaşa görə ödənişlər” və “10.2.2. Ahıl yaşlı insanlar üçün sosial müdafiə tədbirləri” paraqraflarından ibarətdir.

10.2.1. “Yaşa görə ödənişlər” paraqrafına pensiya yaşına çatmaqla əlaqədar risklərdən (gəlirlərin itirilməsi, yaşayış üçün çatışmayan gəlirlər, özünə sərbəst xidmət etmək imkanının itirilməsi, sosial və ictimai həyatda iştirak səviyyəsinin aşağı düşməsi və bu kimi hallar) qorunmaq üçün verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, o cümlədən yaşa görə müavinətlər, sosial müdafiə və ya yardım proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər, o cümlədən:

- pensiya yaşına çatmış şəxslərə (hərbi qulluqçular, xüsusi və diplomatik rütbəli şəxslər, dövlət qulluqçuları daxil olmaqla) yaşa görə verilən pensiya, müəyyən edilmiş pensiya yaşına çatmamış şəxslərə güzəştli şərtlərlə verilən pensiyalar, pensiya yaşına çatmaqla əlaqədar verilən digər aylıq və ya birdəfəlik ödəmələrlə bağlı və pensiya yaşına çatmaqla bağlı digər xərclər daxildir.

10.2.2. “Ahıl yaşlı insanlar üçün sosial müdafiə tədbirləri” paraqrafına ahıl yaşlı insanlar üçün yaradılmış sosial xidmət müəssisələrinin saxlanılması xərcləri daxildir.

10.3.0. “Ailə başçısını itirməyə görə” köməkçi bölməsinə ailə başçısının itirilməsi zamanı öhdəsində olanlara (ərinə və ya arvadına, uşaqlarına, nəvələrinə, valideynlərinə və digər qohumlarına) verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, bu cür sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər, o cümlədən:

- ailə başçısının itirilməsinə görə pensiyalar (hərbi qulluqçular, xüsusi və diplomatik rütbəli şəxslər, dövlət qulluqçuları daxil olmaqla), valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətlər, dəfn xərci və digər aylıq və ya birdəfəlik ödəmələr kimi pul müavinətləri və ailə başçısının itirilməsi ilə bağlı digər xərclər daxildir.

10.4.0. “Ailə və uşaqların sosial müdafiəsi və uşaq evləri” köməkçi bölməsi “10.4.1. Ailə və uşaqların sosial müdafiəsi” və “10.4.2. Uşaq evləri” paraqraflarından ibarətdir.

10.4.1. “Ailə və uşaqların sosial müdafiəsi” paraqrafına ailələrə müavinətlərin verilməsi, həmin sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər, o cümlədən:

- uşağın anadan olmasına görə birdəfəlik müavinət, hamiləliyə və doğuma görə müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, ünvanlı dövlət sosial yardımı, beşdən çox uşağı olan qadınlara müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət, şəhid ailələrin uşaqlarına ödənilən aylıq müavinət, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına ödənilən aylıq müavinət, Çernobil qəzası nəticəsində əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına ödənilən aylıq müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən aylıq müavinət, digər aylıq və ya birdəfəlik ödəmələrlə bağlı xərclər;

- sosial xidmətlərin göstərilməsi məqsədilə verilən maliyyə yardımı xərcləri, həmçinin ailə və uşaqların sosial müdafiəsi ilə bağlı digər xərclər daxildir.

10.4.2. “Uşaq evləri” paraqrafına valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin etmək məqsədilə yaradılmış uşaq evlərinin (uşaqların həyat səviyyəsini və sosial-psixoloji vəziyyətini yaxşılaşdıran, cəmiyyətə integrasiyasını təmin edən müəssisələr), ailə tipli kiçik qrup evlərinin, uşaq və ailəyə dəstək mərkəzlərinin saxlanması ilə bağlı xərclər, o cümlədən:

- valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə mühitində böyüməsini təmin etmək, uşaqlarla ailə daxilində davamlı münasibətlərin qurulması, öz mədəni və dini ənənələrinə uyğun yaşamalarına şərait yaradılması və onların maraq, qabiliyyət və bacarıqlarının üzə çıxmasına kömək edən ailə əsaslı qayğı proqramına müvafiq uşaqlar üçün sosial xidmət müəssisələrinin, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacaqların saxlanması xərcləri daxildir.

10.5.0. “İşsizlik” köməkçi bölməsinə işsizliyə görə sığorta ödənişləri, aktiv məşğulluq tədbirlərinin təşkili, belə sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər, habelə işsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə məşğulluq və işsizliklə bağlı digər xərclər daxildir.

10.6.0. “Ev təsərrüfatları” köməkçi bölməsinə yaşayış yerləri ilə bağlı xərclərin ödənilməsində ev təsərrüfatlarına natural formada verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, həmin sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara kömək göstərilməsi, icarəyə götürülmüş yaşayış yerlərinin haqqının ödənilməsinə yardım məqsədilə qısamüddətli və ya uzunmüddətli ödənişlər, evlərin və ya

mənzillərin orada yaşayan sahiblərinin cari xərclərinin bir hissəsinin kompensasiyası üçün olan ödənişlər, yaşayış evləri ilə təmin olunması, ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların mənzillə təmin edilməsi, yaşayış yeri olmayan 18 yaşı tamam olduqdan sonra uşaq evlərindən məzun olmuş şəxslər üçün yaradılmış “Məzun evi” sosial müəssisələrinin saxlanılması ilə bağlı xərclər, o cümlədən:

- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinətlə bağlı xərclər daxildir.

10.7.0. “Sosial məhrumiyyətlə bağlı tədbirlər” köməkçi bölməsinə ailələrə, gənclərə və ya uşaqlara göstərilən müxtəlif xidmətlər (uşaq düşərgələri sosial baxımdan ictimai həyatdan uzaqlaşmış şəxslərə və ya belə uzaqlaşma qorxusu olan şəxslərə (məsələn, qaçqınlara, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə, gəlirləri az olanlara, yoxsullara, mühacirlərə, narkomanlara, insan alverindən zərər çəkmiş şəxslərə, zorakılığa məruz qalanlara və bu təbəqədən olan digər şəxslərə) verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi ilə bağlı xərclər, o cümlədən:

- həmin sosial müdafiə proqramlarının idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər;

- yoxsulluq üzrə müavinətlərin (gəlirlərin saxlanılması) və yoxsulların yoxsulluq vəziyyətlərinin azaldılması məqsədilə onlara verilən müavinətlərin ödənilməsi ilə bağlı xərclər;

- yoxsul şəxslərə qısamüddətli və ya uzunmüddətli sığınacaq və qida verilməsi, narkomanların və insan alverindən zərər çəkmiş şəxslərin reabilitasiyası, müdafiəyə ehtiyacı olan şəxslərə hüquqi məsləhətlər, ev üzrə kömək göstərilməsi, qida məhsulları, geyim, yanacaq və bu qəbildən olan digər köməkliyin verilməsi kimi natural formada ödənilən müavinətlər;

- insan alveri qurbanlarının yardım mərkəzlərinin və bu qəbildən olan digər xidmət müəssisələrinin saxlanılması xərcləri;

- penitensiar müəssisələrdən azad olanlara verilən birdəfəlik müavinətlərlə bağlı xərclər daxildir.

10.8.0. “Sosial müdafiə sahəsi üzrə elmi tədqiqat və inkişaf” köməkçi bölməsinə sosial müdafiə sahəsində elmi tədqiqatlar üzrə təcrübi işləri həyata keçirən təşkilatlara kömək göstərilməsi və idarə edilməsi ilə bağlı xərclər daxildir.

10.9.0. “Sosial müdafiə sahəsi üzrə digər müəssisə və tədbirlər” köməkçi bölməsinə “10.9.1. Əlilliyi olan şəxslərlə bağlı reabilitasiya və sosial xidmətlər” və “10.9.2. Sosial müdafiə sahəsi üzrə digər müəssisə və tədbirlər” paraqraflarından ibarətdir.

10.9.1. “Əlilliyi olan şəxslərlə bağlı reabilitasiya və sosial xidmətlər” paraqrafına əlilliyi olan şəxslər üçün bərpa, reabilitasiya və peşə-reabilitasiya mərkəzlərinin, internat evlərinin, pansionatların, paralimpiya idman kompleksinin, reabilitasiya vasitələrinin istehsalı ilə məşğul olan və digər xidmət müəssisələrinin saxlanılması ilə bağlı xərclər daxildir.

10.9.2. “Sosial müdafiə sahəsi üzrə digər müəssisə və tədbirlər” paraqrafına sosial müdafiənin təqdim edilməsi ilə bağlı digər xərclər, o cümlədən:

- yanğınlardan, daşqınlardan, zəlzələlərdən və digər bədbəxt hadisələrdən zərər çəkənlərə verilən müavinətlər, fəvqəladə hallarda istifadə edilə biləcək qidanın, avadanlıqların və digər resursların alınması və saxlanması xərcləri;

- xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən təqaüdlərlə (Prezident təqaüdü, fəxri adlara görə təqaüd və bu qəbildən olan digər təqaüdlər) bağlı xərclər;

- sosial müdafiə üzrə dövlət tərəfindən transfertlərin verilməsi xərcləri;

- digər sosial müdafiə tədbirləri ilə bağlı xərclər;

- keçmiş prezidentlərin və onun ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı xərclər;

- əmək bazarı və sosial müdafiə tədbirlərinin monitorinqi, proqnozu və təhlili, habelə fəaliyyətə rəhbərlik və onların idarə edilməsi ilə bağlı xərclər;

- sığortalananların və əmək pensiyaçıların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclər;

- əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi ilə bağlı xərclər;

- məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsi ilə bağlı xərclər;

- həmçinin 10.1.0–10.7.0-cı köməkçi bölmələrdə nəzərdə tutulmayan və mahiyyət etibarilə sosial müdafiə tədbirləri hesab edilən müəssisə və təşkilatların digər xərcləri daxildir.

11.0.0. “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi “11.1.0. Ehtiyat fondları” və “11.2.0. Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” köməkçi bölmələrindən ibarətdir.

11.1.0. “Ehtiyat fondları” köməkçi bölməsinə büdcə ili ərzində əvvəlcədən nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün büdcə sistemində daxil olan büdcələrdə nəzərdə tutulmuş ehtiyat fondlarının vəsaitləri daxildir. Bu köməkçi bölmə “11.1.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu”, “11.1.2. Dövlət büdcəsinin ehtiyat fondu” və “11.1.3. Digər ehtiyat fondları” paraqraflarından ibarətdir.

11.1.1. “Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu” paraqrafına ölkənin sosial-iqtisadi həyatında əhəmiyyət kəsb edən tədbirlərə yönəldilən vəsaitlər daxildir.

11.1.2. “Dövlət büdcəsinin ehtiyat fondu” paraqrafına büdcə ili ərzində əvvəlcədən nəzərdə tutulmayan, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ehtiyat vəsaitlər hesabına həyata keçirilən xərclər daxildir.

11.1.3. “Digər ehtiyat fondları” paraqrafına 11.1.1-ci və 11.1.2-ci paraqraflarda nəzərdə tutulmayan ehtiyat fondlarının vəsaitləri daxildir.

11.2.0. “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” köməkçi bölməsinə baş verə biləcək risklərin (itkilərin) sığortalanması (hedcinq) ilə bağlı və 11.1.0-cı köməkçi bölməsinə aid edilməyən xərclər daxildir.

Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı

Sıra №-si	Təsnifat kodu	Kredit sərəncamçıları
1.	100	Qanunvericilik hakimiyyəti orqanları
1.1.	100.1101.00.0000.00.0000	Azərbaycan Respublikasının Milli Məclisi
1.2.	100.1102.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
2.	200	İcra Hakimiyyəti Orqanları
2.1.	210	Ali icra hakimiyyəti orqanları
2.1.1.	210.1201.00.0000.00.0000	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.1.1.1.	210.1201.51.1268.00.0000	Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
2.1.1.2.	210.1201.51.1870.00.0000	Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin xidməti
2.1.1.3.	210.1201.51.1921.00.0000	Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti
2.1.1.4.	210.1201.53.1585.00.0000	Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
2.1.1.5.	210.1201.57.1429.00.0000	Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi
2.1.1.6.	210.1201.59.1646.00.0000	Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi
2.1.2.	210.1202.00.0000.00.0000	Azərbaycan Respublikasının Nazirlər Kabineti
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.1.2.1.	210.1202.53.1586.00.0000	Dövlət büdcəsinin ehtiyat fondu
2.1.3.	210.1252.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
2.2.	220	Mərkəzi icra hakimiyyəti orqanları
2.2.1.	221	Nazirliklər
2.2.1.1.	221.1203.00.0000.00.0000	Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.1.1.	221.1203.59.1204.00.0000	Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları
2.2.1.2.	221.1205.00.0000.00.0000	Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
2.2.1.3.	221.1207.00.0000.00.0000	Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar

2.2.1.3.1.	221.1207.55.1245.00.0000	Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi
2.2.1.4.	221.1209.00.0000.00.0000	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.4.1.	221.1209.51.1211.00.0000	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
2.2.1.4.2.	221.1209.51.1264.00.0000	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.4.2.1.	221.1209.51.1264.64.1615	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs
2.2.1.4.2.2.	221.1209.51.1264.64.1616	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs
2.2.1.4.2.3.	221.1209.51.1264.69.1292	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs
2.2.1.4.3.	221.1209.52.1816.00.0000	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi
2.2.1.4.4.	221.1209.64.1618.00.0000	Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs
2.2.1.4.5.	221.1209.69.1890.00.0000	Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxs
2.2.1.4.6.	221.1209.72.1913.00.0000	Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyəti
2.2.1.5.	221.1210.00.0000.00.0000	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.5.1.	221.1210.51.1274.00.0000	Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti
2.2.1.5.2.	221.1210.52.1272.00.0000	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi

2.2.1.5.3.	221.1210.52.1273.00.0000	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
2.2.1.5.4.	221.1210.52.1288.00.0000	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi
2.2.1.5.5.	221.1210.53.1549.00.0000	Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu
2.2.1.5.6.	221.1210.74.1843.00.0000	“Bakı Konqres Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.2.1.5.7.	221.1210.74.1844.00.0000	Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.2.1.6.	221.1208.00.0000.00.0000	Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.6.1.	221.1208.51.1247.00.0000	Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti
2.2.1.7.	221.1213.00.0000.00.0000	Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.7.1.	221.1213.51.1477.00.0000	Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
2.2.1.7.2.	221.1213.62.1478.00.0000	Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs
2.2.1.7.3.	221.1213.62.1643.00.0000	Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxs
2.2.1.7.4.	221.1213.62.1887.00.0000	Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs
2.2.1.7.5.	221.1213.63.1701.00.0000	Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs
2.2.1.8.	221.1212.00.0000.00.0000	Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.8.1.	221.1212.54.1444.00.0000	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi
2.2.1.8.2.	221.1212.54.1468.00.0000	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

2.2.1.8.3.	221.1212.64.1842.00.0000	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Bakı Sağlamlıq Mərkəzi" publik hüquqi şəxs
2.2.1.8.4.	221.1212.69.1419.00.0000	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Azərbaycan Tibb Universiteti" publik hüquqi şəxs
2.2.1.9.	221.1214.00.0000.00.0000	Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.9.1.	221.1214.62.1611.00.0000	Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində "Azərbaycan Milli Antidoping Agentliyi" publik hüquqi şəxs
2.2.1.9.2.	221.1214.69.1920.00.0000	Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində "Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu" publik hüquqi şəxs
2.2.1.9.3.	221.1214.74.1497.00.0000	"Bakı Kristal Zalı" Məhdud Məsuliyyətli Cəmiyyəti
2.2.1.10.	221.1215.00.0000.00.0000	Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.10.1.	221.1215.62.1442.00.0000	Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs
2.2.1.10.2.	221.1215.62.1452.00.0000	Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxs
2.2.1.10.3.	221.1215.62.1613.00.0000	Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs
2.2.1.10.4.	221.1215.62.1614.00.0000	Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxs
2.2.1.10.5.	221.1215.62.1622.00.0000	Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs
2.2.1.10.6.	221.1215.53.1846.00.0000	"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu
2.2.1.10.7.	221.1215.62.1931.00.0000	Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs
2.2.1.11.	221.1216.00.0000.00.0000	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar

2.2.1.11.1.	221.1216.52.1625.00.0000	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
2.2.1.11.2.	221.1216.52.1626.00.0000	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
2.2.1.11.3.	221.1216.52.1828.00.0000	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
2.2.1.11.4.	221.1216.62.1896.00.0000	Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxs
2.2.1.11.5.	221.1216.69.1929.00.0000	Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs
2.2.1.11.6.	221.1216.69.1418.00.0000	Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Bakı Dövlət Universiteti" publik hüquqi şəxs
2.2.1.12.	221.1217.00.0000.00.0000	Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.12.1.	221.1217.51.1462.00.0000	Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
2.2.1.12.2.	221.1217.52.1612.00.0000	Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi
2.2.1.12.3.	221.1217.54.1463.00.0000	Beynəlxalq Muğam Mərkəzi
2.2.1.12.4.	221.1217.59.1546.00.0000	Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası
2.2.1.13.	221.1218.00.0000.00.0000	Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.13.1.	221.1218.52.1259.00.0000	Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi
2.2.1.13.2.	221.1218.52.1853.00.0000	Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
2.2.1.13.3.	221.1218.53.1829.00.0000	Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu
2.2.1.13.4.	221.1218.54.1888.00.0000	Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"
2.2.1.13.5.	221.1218.54.1927.00.0000	Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi

2.2.1.13.6.	221.1218.72.1531.00.0000	“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti
2.2.1.14.	221.1219.00.0000.00.0000	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.14.1.	221.1219.51.1861.00.0000	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
2.2.1.14.2.	221.1219.51.1862.00.0000	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti
2.2.1.14.3.	221.1219.51.1863.00.0000	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti
2.2.1.14.4.	221.1219.51.1864.00.0000	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
2.2.1.14.5.	221.1219.52.1811.00.0000	Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartografiya Agentliyi
2.2.1.14.6.	221.1219.52.1815.00.0000	Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
2.2.1.14.7.	221.1219.53.1519.00.0000	Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu
2.2.1.14.8.	221.1219.53.1520.00.0000	Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu
2.2.1.14.9.	221.1219.53.1521.00.0000	Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu
2.2.1.14.10.	221.1219.53.1540.00.0000	Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları
2.2.1.15.	221.1221.00.0000.00.0000	Azərbaycan Respublikasının Energetika Nazirliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.1.15.1.	221.1221.52.1279.00.0000	Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi
2.2.1.16.	221.1253.00.0000.00.0000	Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
2.2.1.17.	221.1265.00.0000.00.0000	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
2.2.2.	222	Dövlət komitələri
2.2.2.1.	222.1223.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2.2.2.2.	222.1224.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

2.2.2.3.	222.1225.00.0000.00.0000	Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
2.2.2.4.	222.1227.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.2.4.1.	222.1227.55.1865.00.0000	Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
2.2.2.4.2.	222.1227.55.1908.00.0000	Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi
2.2.2.5.	222.1230.00.0000.00.0000	Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.2.5.1.	222.1230.53.1847.00.0000	Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu
2.2.2.5.2.	222.1230.69.1848.00.0000	Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində "Azərbaycan İlahiyyat İnstitutu" publik hüquqi şəxs
2.2.2.6.	222.1231.00.0000.00.0000	Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2.2.2.7.	222.1232.00.0000.00.0000	Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.2.7.1.	222.1232.63.1850.00.0000	Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində "Azərbaycan Diasporuna Dəstək Fondu" publik hüquqi şəxs
2.2.3.	223	Dövlət xidmətləri
2.2.3.1.	223.1238.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
2.2.3.2.	223.1296.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.3.3.1.	223.1296.57.1249.00.0000	Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiyaın Katibliyi
2.2.3.3.2.	223.1296.57.1250.00.0000	Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu
2.2.3.4.	223.1297.00.0000.00.0000	Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

2.2.3.5.	223.1451.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
2.2.3.6.	223.1482.00.0000.00.0000	Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
2.2.3.7.	223.1880.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti
2.2.3.8.	223.1881.00.0000.00.0000	Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
2.2.4.	224	Dövlət agentlikləri
2.2.4.1.	224.1236.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi
2.2.4.2.	224.1269.00.0000.00.0000	Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
2.2.4.3.	224.1278.00.0000.00.0000	Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.4.3.1.	224.1278.69.1623.00.0000	Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs
2.2.4.3.2.	224.1278.69.1866.00.0000	Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxs
2.2.4.4.	224.1403.00.0000.00.0000	Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
2.2.4.5.	224.1487.00.0000.00.0000	Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
2.2.4.6.	224.1630.00.0000.00.0000	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.4.6.1.	224.1630.51.1634.00.0000	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti
2.2.4.6.2.	224.1630.59.1831.00.0000	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"
2.2.4.6.3.	224.1630.69.1636.00.0000	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxs
2.2.4.6.4.	224.1630.73.1632.00.0000	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyəti

2.2.4.6.5.	224.1630.73.1635.00.0000	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyəti
2.2.4.7.	224.1840.00.0000.00.0000	Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
2.2.4.7.1.	224.1840.69.1899.00.0000	Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" publik hüquqi şəxs
2.2.4.8.	224.1849.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
2.2.4.9	224.1882.00.0000.00.0000	Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
2.2.5.	225	Digər mərkəzi icra hakimiyyəti orqanları
2.2.5.1.	225.1244.00.0000.00.0000	Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
2.3.	230	Yerli icra hakimiyyəti orqanları
2.3.1.	230.1251.00.0000.00.0000	Yerli icra hakimiyyəti orqanları
3.	300	Məhkəmə hakimiyyəti orqanları
3.1.	341	Ali məhkəmə hakimiyyəti orqanları
3.1.1.	341.1301.00.0000.00.0000	Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi
3.1.2.	341.1302.00.0000.00.0000	Azərbaycan Respublikasının Ali Məhkəməsi
3.2.	342	Apellyasiya məhkəmələri
3.2.1.	342.1317.00.0000.00.0000	Bakı Apellyasiya Məhkəməsi
3.2.2.	342.1318.00.0000.00.0000	Gəncə Apellyasiya Məhkəməsi
3.2.3.	342.1319.00.0000.00.0000	Sumqayıt Apellyasiya Məhkəməsi
3.2.4.	342.1320.00.0000.00.0000	Şirvan Apellyasiya Məhkəməsi
3.2.5.	342.1321.00.0000.00.0000	Şəki Apellyasiya Məhkəməsi
3.3.	343	İxtisaslaşmış məhkəmə orqanları
3.3.1.	343.1314.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən məhkəmə hakimiyyəti orqanları
3.3.2.	343.1316.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi
3.3.3.	343.1322.00.0000.00.0000	Maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələr
3.4.	344	Digər məhkəmə orqanları
4.	400	Prokurorluq orqanları
4.1.	400.1311.00.0000.00.0000	Azərbaycan Respublikasının Baş Prokurorluğu
4.2.	400.1312.00.0000.00.0000	Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
4.3.	400.1315.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən prokurorluq orqanları
5.	500	Digər dövlət təsisatları
5.1.	551	Xidmətlər

5.2.	552	Agentliklər
5.3.	553	Fondlar
5.3.1.	553.1533.00.0000.00.0000	Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
5.3.2.	553.1542.00.0000.00.0000	Azərbaycan Elm Fondu
5.3.3.	553.1572.00.0000.00.0000	Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
5.3.4.	553.1702.00.0000.00.0000	Azərbaycan Respublikasının Dövlət Neft Fondu
5.3.5.	553.1876.00.0000.00.0000	Aqrar Sığorta Fondu
5.4.	554	Mərkəzlər
5.4.1.	554.1473.00.0000.00.0000	Heydər Əliyev Mərkəzi
5.4.2.	554.1503.00.0000.00.0000	Azərbaycanda Atatürk Mərkəzi
5.4.3.	554.1525.00.0000.00.0000	"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
5.4.4.	554.1886.00.0000.00.0000	Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
5.5.	555	İdarələr və departamentlər
5.5.1.	555.1284.00.0000.00.0000	Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi
5.5.2.	555.1285.00.0000.00.0000	Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti
5.5.3.	555.1639.00.0000.00.0000	Qafqaz Müsəlmanları İdarəsi
5.6.	556	Komissiyalar
5.6.1.	556.1233.00.0000.00.0000	Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
5.6.2.	556.1402.00.0000.00.0000	Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
5.6.2.1.	556.1402.79.1459.00.0000	Seçici siyahılarının dəqiqləşdirilməsi
5.6.2.2.	556.1402.79.1460.00.0000	Dairə seçki komissiyaları
5.7.	557	Şuralar, katibliklər və işçi qruplar
5.7.1.1.	557.1248.00.0000.00.0000	Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu
5.7.1.2.	557.1427.00.0000.00.0000	Azərbaycan Respublikasının Milli Mətbuat Şurası
5.7.1.3.	557.1428.00.0000.00.0000	Məhkəmə-Hüquq Şurası
5.7.1.4.	557.1648.00.0000.00.0000	Azərbaycan Respublikası Media və Yayım Şurası
5.7.1.5.	557.1871.00.0000.00.0000	Mediasiya Şurası
5.8.	558	Elm-təhsil müəssisələri
5.8.1.	558.1413.00.0000.00.0000	Azərbaycan Milli Elmlər Akademiyası
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
5.8.1.1.	558.1413.79.1415.00.0000	Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi

5.8.2.	558.1422.00.0000.00.0000	Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
5.8.3.	558.1443.00.0000.00.0000	"ADA" Universiteti
5.8.4.	558.1457.00.0000.00.0000	M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
5.8.5.	558.1812.00.0000.00.0000	İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
5.9.	559	Digər dövlət qurumları və təşkilatlar
5.9.1.	559.1263.00.0000.00.0000	Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi
5.9.2.	559.1313.00.0000.00.0000	Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
5.9.3.	559.1401.00.0000.00.0000	Azərbaycan Respublikasının Hesablama Palatası
5.9.4.	559.1424.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar
5.9.5.	559.1860.00.0000.00.0000	Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
5.9.6.	559.1912.00.0000.00.0000	Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu
6.	600	Dövlət adından yaradılan publik hüquqi şəxslər
6.1.	661	Publik hüquqi şəxslər olan xidmətlər
6.1.1.	661.1856.00.0000.00.0000	"Azərbaycan Respublikasının Maliyyə Monitoringi Xidməti" publik hüquqi şəxs
6.2.	662	Publik hüquqi şəxslər olan agentliklər
6.2.1.	662.1243.00.0000.00.0000	"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxs
6.2.2.	662.1295.00.0000.00.0000	"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi" publik hüquqi şəxs
6.2.3.	662.1541.00.0000.00.0000	"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs
6.2.4.	662.1818.00.0000.00.0000	"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxs
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
6.2.5.1.	662.1818.53.1535.00.0000	"Avtomobil Yolları" Məqsədli Büdcə Fondu
6.2.6.	662.1867.00.0000.00.0000	"Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs
6.3.	663	Publik hüquqi şəxslər olan fondlar
6.3.1.	663.1599.00.0000.00.0000	"Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxs
6.4.	664	Publik hüquqi şəxslər olan mərkəzlər
6.4.1.	664.1824.00.0000.00.0000	"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxs
6.4.2.	664.1825.00.0000.00.0000	"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" publik hüquqi şəxs

6.4.3.	664.1833.00.0000.00.0000	"Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxs
6.4.4.	664.1838.00.0000.00.0000	"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxs
6.4.5.	664.1893.00.0000.00.0000	"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs
6.5.	669	Digər publik hüquqi şəxslər
6.5.1.	669.1255.00.0000.00.0000	"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxs
6.5.2.	669.1270.00.0000.00.0000	"Dənizkənarı Bulvar" Qapalı Səhmdar Cəmiyyəti
6.5.3.	669.1645.00.0000.00.0000	"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxs
		İdarəçiliyində olan qurumlar
6.5.3.1.	669.1645.62.1565.00.0000	"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs
6.5.3.2.	669.1645.73.1406.00.0000	"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti
6.5.3.3.	669.1645.73.1407.00.0000	"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
6.5.3.3.1.	669.1645.73.1407.58.1904	Milli Aviasiya Akademiyası
6.5.3.4.	669.1645.73.1423.00.0000	"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
6.5.3.5.	669.1645.73.1590.00.0000	"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti
6.5.3.6.	669.1645.79.1902.00.0000	"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" İstehsalat Birliyi
6.5.4.	669.1897.00.0000.00.0000	"Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs
7.	700	Dövlət müəssisələri (publik hüquqi şəxslər istisna olmaqla)
7.1.	771	Holdinqlər və onların idarəçiliyində olan müəssisələr
7.1.1.	771.1891.00.0000.00.0000	Azərbaycan İnvestisiya Holdingi
		İdarəçiliyində olan qurumlar
7.1.1.1.	771.1891.72.1290.00.0000	"Azərişiq" Açıq Səhmdar Cəmiyyəti
7.1.1.2.	771.1891.72.1458.00.0000	"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti
		Tabeliyində, yanında və ya idarəçiliyində olan qurumlar
7.1.1.2.1.	771.1891.72.1458.53.1638	Nəqliyyat vasitələrinin utilizasiyası fondu
7.1.1.3.	771.1891.72.1529.00.0000	"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti
7.1.1.4.	771.1891.72.1532.00.0000	"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti
7.1.1.5.	771.1891.73.1922.00.0000	"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti
7.1.1.6.	771.1891.79.1289.00.0000	Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
7.2.	772	Açıq səhmdar cəmiyyətləri
7.3.	773	Qapalı səhmdar cəmiyyətləri

7.3.1.	773.1404.00.0000.00.0000	“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
7.4.	774	Məhdud məsuliyyətli cəmiyyətlər
7.4.1.	774.1550.00.0000.00.0000	“Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.2.	774.1620.00.0000.00.0000	“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.3.	774.1621.00.0000.00.0000	“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.4.	774.1628.00.0000.00.0000	“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.5.	774.1641.00.0000.00.0000	“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.6.	774.1642.00.0000.00.0000	“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.7.	774.1836.00.0000.00.0000	Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.4.8.	774.1930.00.0000.00.0000	Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti
7.5.	775	Birgə müəssisələr və nümayəndəliklər
7.5.1.	775.1502.00.0000.00.0000	“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi
7.6.	779	Digər dövlət müəssisələri
7.6.1.	779.1528.00.0000.00.0000	İctimai Televiziya və Radio Yayımaları Şirkəti
8.	800	Yerli özünüidarəetmə orqanları (bələdiyyələr)
9.	900	Tədbirlər
9.1.	900.1425.00.0000.00.0000	Səfərbərlik ehtiyatları anbarları
9.2.	900.1426.00.0000.00.0000	Ehtiyat idarəetmə məntəqələri
9.3.	900.1431.00.0000.00.0000	Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
9.4.	900.1432.00.0000.00.0000	Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkenar xərcləri
9.5.	900.1433.00.0000.00.0000	Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər
9.6.	900.1437.00.0000.00.0000	Daxili dövlət borcu
9.7.	900.1440.00.0000.00.0000	Xarici dövlət borcu
9.8.	900.1441.00.0000.00.0000	Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər
9.9.	900.1453.00.0000.00.0000	Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi
9.10.	900.1461.00.0000.00.0000	Yerli xərclərdə nəzərdə tutulmayan sosial-iqtisadi və digər təyinatlı tədbirlərin maliyyələşdirilməsi

9.11.	900.1476.00.0000.00.0000	Su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı bələdiyyələrə verilən maliyyə yardımı
9.12.	900.1486.00.0000.00.0000	Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı
9.13.	900.1491.00.0000.00.0000	Qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımı
9.14.	900.1494.00.0000.00.0000	Müfəssəl ərazi planlaşdırılması sənədlərinin hazırlanması
9.15.	900.1548.00.0000.00.0000	Dövlət mükafatlarının və təltiflərinin maliyyə təminatı
9.16.	900.1555.00.0000.00.0000	Kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər
9.17.	900.1560.00.0000.00.0000	Maddi-texniki təminatın möhkəmləndirilməsi
9.18.	900.1562.00.0000.00.0000	Dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi
9.19.	900.1567.00.0000.00.0000	Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər
9.20.	900.1569.00.0000.00.0000	Radio və televiziya redaksiyalarının saxlanması
9.21.	900.1573.00.0000.00.0000	Xarici qrantlar hesabına həyata keçirilən layihələr
9.22.	900.1575.00.0000.00.0000	Dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası
9.23.	900.1576.00.0000.00.0000	Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər
9.24.	900.1579.00.0000.00.0000	Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak
9.25.	900.1580.00.0000.00.0000	Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər
9.26.	900.1581.00.0000.00.0000	Xarici yardımlar
9.27.	900.1582.00.0000.00.0000	Aqrar sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı xərclər
9.28.	900.1583.00.0000.00.0000	Məhkəmə qərarlarının icrası, məhkəmə prosesləri ilə bağlı göstərilən hüquqi yardım
9.29.	900.1584.00.0000.00.0000	Azərbaycan Respublikasının beynəlxalq kredit reytinginin müəyyən olunması
9.30.	900.1587.00.0000.00.0000	Xarici investisiya hesabına elektrik enerjisinin alqı-satqısı üzrə xüsusi ehtiyat hesabının formalaşdırılması
9.31.	900.1588.00.0000.00.0000	Valyuta konvertasiyası
9.32.	900.1594.00.0000.00.0000	Sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi
9.33.	900.1596.00.0000.00.0000	Siyasi partiyalara verilən maliyyə yardımı
9.34.	900.1598.00.0000.00.0000	Nəqliyyat və rabitə sahələrində islahatların aparılması və digər tədbirlərin maliyyələşdirilməsi

9.35.	900.1601.00.0000.00.0000	Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya
9.36.	900.1602.00.0000.00.0000	Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya
9.37.	900.1603.00.0000.00.0000	Yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsait
9.38.	900.1604.00.0000.00.0000	Yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiya
9.39.	900.1627.00.0000.00.0000	Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı
9.40.	900.1801.00.0000.00.0000	Əməyin ödənişi xərclərinin tənzimlənməsi, sosial ödənişlər və digər sosial tədbirlər
9.41.	900.1802.00.0000.00.0000	Sosial müdafiə, pensiya və digər sosial təminat
9.42.	900.1803.00.0000.00.0000	Səhiyyə sahəsinə aid digər tədbirlər
9.43.	900.1807.00.0000.00.0000	Maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir
9.44.	900.1808.00.0000.00.0000	Qanunvericilik və icra hakimiyyəti orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi
9.45.	900.1813.00.0000.00.0000	Paralimpiya, abilimpiya və xüsusi olimpiya oyunlarının keçirilməsi, hazırlıq və digər təşkilati işlər
9.46.	900.1830.00.0000.00.0000	Qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər
9.47.	900.1835.00.0000.00.0000	İslahatlarla bağlı xərclər
9.48.	900.1837.00.0000.00.0000	Bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki iqtisadi əsaslandırmanın hazırlanması
9.49.	900.1854.00.0000.00.0000	Sahibkarlığa dəstək sahəsində islahatların aparılması
9.50.	900.1869.00.0000.00.0000	Publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsait ayrılması
9.51.	900.1872.00.0000.00.0000	Yaşayış məntəqələri ilə bağlı zəruri tədbirlərin maliyyələşdirilməsi
9.52.	900.1878.00.0000.00.0000	Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlər
9.53.	900.1879.00.0000.00.0000	İqtisadi dəstək tədbirləri
9.54.	900.1883.00.0000.00.0000	Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhəlinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələri
9.55.	900.1885.00.0000.00.0000	Su anbarlarının və hidroqovşaqların texniki təhlükəsizliyinin qiymətləndirilməsi və bu qəbildən olan digər tədbirlər
9.56.	900.1901.00.0000.00.0000	Dövlət zamanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması və problemlı kreditlərin həlli ilə bağlı maliyyə təminatı

9.57.	900.1905.00.0000.00.0000	İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
9.58.	900.1906.00.0000.00.0000	İctimai asayiş, sosial və digər tədbirlər
9.59.	900.1907.00.0000.00.0000	İşğaldan azad olunmuş ərazilərdə mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların saxlanması
9.60.	900.1909.00.0000.00.0000	Aksiz və nəzarət markalarının sifarişi və onların dövriyyəsinə nəzarət sisteminin tətbiqi ilə bağlı tədbirlər
9.61.	900.1910.00.0000.00.0000	Əmək və digər sosial ödənişlərin artımı ilə bağlı xərclər
9.62.	900.1911.00.0000.00.0000	Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı hüquqmüəyyənəddici sənədlərin verilməsi
9.63.	900.1914.00.0000.00.0000	Xarici yardımlar və bununla bağlı digər tədbirlər
9.64.	900.1915.00.0000.00.0000	Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihələrinin maliyyələşdirilməsi
9.65.	900.1916.00.0000.00.0000	Vətən müharibəsi nəticəsində zərər çəkmiş yaşayış və qeyri-yasayış sahələrinin bərpası və yenidən qurulması
9.66.	900.1917.00.0000.00.0000	Xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi
9.67.	900.1918.00.0000.00.0000	Fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər
9.68.	900.1919.00.0000.00.0000	İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər
9.69.	900.1923.00.0000.00.0000	İşğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilməsi
9.70.	900.1924.00.0000.00.0000	Azərbaycan Respublikasının maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmələrin qərarlarının icrası ilə bağlı xərclər
9.71.	900.1925.00.0000.00.0000	Dövlət təltiflərinin hazırlanması
9.72.	900.1926.00.0000.00.0000	Kommunal, kommunikasiya xidmətləri, bərpa, yenidənqurma və digər fəaliyyət